



www.musavat.com

# MUSAVAT

**Xəbər**  
**Ermənistan**  
**"dezo"ları artıb -**  
**informasiya**  
**müharibəsi**  
**qızıdır**  
yazısı səh.12-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 2 dekabr 2014-cü il Çərşənbə axşamı № 294 (6003) Qiyməti 40 qəpik

## Gündəm

### Ankarada kritik Rusiya-Türkiyə müzakirələri



Putin qardaş ölkədə iken Azərbaycan prezidenti Ərdəğana zəng etdi; ikiterəfli müzakirələrdə Qarabağ məsələsinin də diqqətdə saxlanıldığı deyilir...

yazısı səh.2-də

### Müsavətçi gənclər "Yeni Musavat"a gəldilər

yazısı səh.6-da

Elsevər Mürsəlli:

### "Məni qınayanlara deyirəm ki, bir dəfə türmədə yanma gələrdiz"

yazısı səh.3-də

### İbrahimbəyov niyə Leyla Yunusu müdafiə etmir?

Kinorejissor hüquq müdafiəçisinin vəsiyyətini də sükutla qarşıladı

yazısı səh.4-də

### "Ərəb baharı"nın süqutu, Mübarəkin azadlığı...

yazısı səh.11-də

### Deputat əfv anonsu verdi?

yazısı səh.3-də

### Səbiq müsavətçilərin xaş qonaqlığında maraqlı olay

yazısı səh.2-də

### "Primadonna" İlhamə Quliyeva adının Əli Kərimliyə qoyulmasından qəzəblənib

yazısı səh.2-də

### "Aydın yol"dakı istefaların pərdəarxası

yazısı səh.5-də

### İlqar Məmmədov tibb məntəqəsindən çıxarılıb

yazısı səh.2-də

### 11 ayın siyasi və iqtisadi yekunları...

yazısı səh.11-də

## Qaraçuxurda ibadət evinin yandırılması olayında şok gəlişmə

# MƏSCİD TƏXRİBATININ ARXASINDAN PKK İZİ ÇIXDI - TƏFSİLAT

Cinayət hadisəsinə görə MTN-in saxladığı iki şəxsdən biri Azərbaycanda terrorçu hörgütün özəyini yaratmış; ekspert: "Son hadisələr göstərir ki, ölkəyə terror təhdidi ilə bağlı hazırlıq "narıncı" səviyyəyə qaldırılmalıdır..."

yazısı səh.13-də



## "İşıqlar şəhərində" keçirilən müşavirənin qaranlıq məqamları

Hökumət Mingəçevirin müdafiəsini niyə gücləndirir? - sensasion versiya; SES-də keçirilən müşavirə zəlzələ, yoxsa müharibə hazırlıqları ilə bağlıdır...

yazısı səh.5-də



**Abbas Abbasov oğlu Elmar Vəliyevlə münasibətlərindən danışdı**

yazısı səh.12-də



**Sərdar Cəlalov: "Əli Kərimliyə bənzəməkdənsə, Rəqsanəyə bənzəmək daha yaxşıdır"**

yazısı səh.6-da





**Mirşahinin MTN-lə əməkdaşlıq çağırışına reaksiyalar gəldi**

yazısı səh.12-də

2 dekabr 2014





## Sabiq müsəvatçılarının xəş qonaqlığında maraqlı olay

Müsəvat Partiyasından xaric edilən və istefa vermiş tanınmış şəxslər noyabrın 30-da restoranların birində toplaşdılar. Onları bir araya Müsavat Partiyasından istefa verən Hikmət Hacıadə gətirib. Hikmət Hacıadə keçmiş partiya-daşları olan dostlara xəş qonaqlığı verib. Hikmət Hacıadə, Tofiq Hüseyinli (Qara Tofiq), Səxavət Əlisoy, Fəxrəddin Bağirov, Elnur Astanbəyli və digər şəxslərin xəş qonaqlığında diqqətçəkən məqamlardan biri qonaqlıqda iştirakçıların Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Pənəh Hüseynin böyük şəklini əllərində tutaraq şəkil çəkdirmələri və həmin fotonu sosial şəbəkədə yaymaları olub.

Rəsulzadənin şəklini Tofiq Hüseyinov, Elçibəyin şəklini Fəxrəddin Bağirov, Pənəh Hüseynin şəklini isə Hikmət Hacıadə əlində tutub. Hikmət Hacıadə özünün facebook səhifəsində həmin şəkil paylaşmış və "Məhəmməd-Əmin, Elçibəy, Pənəh Hüseyn yolunun müzakirəsi" qeydini yazıb. Xəş qonaqlığında onların nədən belə etdikləri maraqlı qarşılanıb, eyni zamanda suallara, müxtəlif ehtimallara yol açıb. Bəziləri hesab edir ki, bu zarafatdır, bəziləri isə bunu kimsə sataşmaq niyyəti kimi yozurlar.

Qonaqlıqda iştirak edən T. Hüseyinov bildirib ki, H. Hacıadənin təşəbbüsü ilə toplaşdılar. Oradakı zarafatlar da H. Hacıadənin fantaziyası olub. T. Hüseyinli qeyd edib ki, qonaqlıqda şəkillərin nümayiş etdirilməsi öncədən proqnozlaşdırılmayıb: "Bu, Hikmət Hacıadənin zarafatı idi. Başqa heç bir məqsəd olmayıb. Siyasi məsələlər də müzakirə edilməyib".

AXP sədri Pənəh Hüseyn isə bu olayı H. Hacıadənin zarafatı kimi qəbul etdiyini deyib: "Hikmət Hacıadə Bakıda yaşasa da, əslən şəkilidir. Odu ki, zarafatlarından inciməməliyik. Hikmət bəy bizim dostumuzdur və onun zarafatlarından incimirik. Zarafatları ilə bağlı heç vaxt ona zəng edib iradımı bildirməmişəm".

□ E.SEYİDAĞA

## "Primadonna" İlhamə Quliyeva adının Əli Kərimliyə qoyulmasından qəzəblənib

ADP sədri Sərdar Cəlaloğlunun AXCP sədrini "siyasətin primadonna"sı adlandırması xalq artisti İlhamə Quliyevanı özündən çıxardıb.

"Primadonna onun özüdür, varlığıdır. Mən Azərbaycan mədəniyyətinin karlıçasıyam. Məni o tanımasa da, xalq tanıyır, sevir. Ümumiyyətlə isə Sərdar Cəlaloğlu hansı siyasətə qulluq edir, onu da bilmirəm. O cür adamları tanıyıram, tanımaq da istəmirəm. Qoy gedib öz işləri ilə məşğul olsun". Bu sözləri primadonna "Yeni Müsavat"ın eməkdaşına açıqlamasında bildirib.

İlhamə Quliyeva S. Cəlaloğluna zamanında cavab verəcəyini də deyib:

"Mən hazırda xarici ölkədəyəm. Lakin lazım gələrsə onun bu barədə cavabını verəcəm".

Qeyd edək ki, bugünlərdə Sərdar Cəlaloğlu mətbuatda AXCP sədri haqda sərt ittihamlar demişdi: "Sən kimsən axır?! Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edə bilirsən? Sən kimsən qiymət verirsən?! İlhamə artistlərə ad verdiyi kimi, Əli Kərimli də özünə belə bir missiya götürüb. Azərbaycanda siyasi partiyalara ad qoyur ki, Müsavat filandır, AMİP filandır, bunlar satqındır. A bala, sənə bu hüququ kim verib? Sən də siyasətin primadonnasın?"

□ Musavat.com

# Ankarada kritik Rusiya-Türkiyə müzakirələri

Putin qaradaş ölkədə ikən Azərbaycan prezidenti Ərdoğana zəng elədi; ikitərəfli müzakirələrdə Qarabağ məsələsinin də diqqətdə saxlanıldığı deyilir...

Dünən Rusiya prezidenti Vladimir Putin rəsmi səfərlə Türkiyəyə gəlib. Səfər şübhə yox ki, sanksiyalar altında sıxılan Rusiyaya daha çox lazım idi. Bəllidir ki, ciddi iqtisadi tərəfdaşlardan olan Türkiyə Qərbin sanksiyalarına nəinki qoşulmayıb, əksinə, şimal qonşumuzla iqtisadi-ticarəti, kənd təsərrüfatı və energetika sahələrində əməkdaşlığı bir az da genişləndirmək niyyətindədir. Türkiyə tərəfi Rusiyada sanksiyaların doğurduğu mal-məhsul və xidmət qıtlığı boşluğunu doldurmaq istəyində olduğunu gizlətmir də.

Putinin dünənki tarixi ziyarəti çərçivəsində də iki ölkə arasında 100 milyard dollar məbləğində müqavilənin imzalanması gözlənilirdi. Habelə Türkiyəyə satılan təbii qazın qiymətlərində endirim ehtimalı var idi. Bundan əlavə, Türkiyədə AES-lərin tikintisi ətəflü müzakirə ediləcəkdir.

Dünən Rusiya prezidentini Ankaraya hava limanında Türkiyənin 10 naziri qarşılayıb. Putin səfər çərçivəsində ilk olaraq Anıt-qəbri ziyarət edib, ora ekilil qoyub və xatirə kitabında ürək sözlərini yazıb. Yeni prezident sarayında isə onun üçün rəsmi qarşılanma mərasimi olub. Putinin səfəri insidentlərdən ötürməyib - ziyarətə etiraz edən bir qrup qafqazlı gənc aksiya keçirib.

Səfər proqramına uyğun olaraq iki prezident öncə ikitərəfli formatda görüşüblər. Rusiya qaynaqlarının bildirdiyinə görə, liderlər ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, qlobal və regional gündəlikdəki ən aktual mövzulara da toxunublar. Bu



xüsusda Putinin köməkçisi Yuri Uşakov səfərdən öncə bildirmişdi ki, Suriya probleminə prezidentlər daha ətraflı toxunacaqlar.

Səfər çərçivəsində Putin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasına qatılıb. Arındca iqtisadi-ticarəti, energetika sahələrinə dair ikitərəfli sənədlərin imzalanma mərasimi olub.

Ziyarətlə bağlı diqqət çəkən maraqlı detallardan biri də Putin Türkiyədə ikən Azərbaycan prezidenti İlham Əliyevin öz türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng eləməsidir. APA-nın prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət başçısı Türkiyənin qarşısındakı ildə G20-yə sədrliyi münasibəti ilə Ərdoğana öz təbriklərini çatdırıb.

Bu zəngi bəlkə də təsadüf saymaq olardı. Ancaq nəzərə alsaq ki, təbrik zəngi ilin sonuna və ya bundan öncəki tarixlərdən birinə də təsadüf edə bilərdi

(G20-nin axırıncı samiti ötən ay Avstraliyada olub və Türkiyənin sədrliyi yanvardan başlayacaq), o zaman təbrikin məhz Putin Türkiyədə olan zaman çatdırılması ona məxsusi rəng qatmış olur. İstisna deyil ki, Ərdoğan-Putin təmasları ərəfəsi iki qaradaş ölkənin rəhbərləri "saatların əqrəblərini" bir daha tutuşdurublar. Bu xüsusda diqqətçəkicidir ki, telefon söhbəti zamanı dövlət başçıları Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri də müzakirə ediblər.

Sözsüz ki, Türkiyə-Rusiya münasibətlərinin səviyyəsi və xarakteri Azərbaycan-Rusiya münasibətlərinə və Qarabağ məsələsinə də öz təsirini göstərəcək. Rusiyalı politoloq Qriqori Trofimçuk da o qənaətdədir ki, Qarabağ (Azərbaycan) məsələsi Ankaradakı müzakirələrdən kənar qalmaq olar (axar.az). Təbii ki, bu müzakirələr sırf konfidensial xarakter daşıyacaq.

□ Siyasət şöbəsi

## İlqar Məmmədov tibb məntəqəsindən çıxarılıb

Təcridxanada məhbuslara qəzet verilməsində problemlər yaranıb...

Məhbus həyatı yaşayan siyasi məhbusların türmə problemləri qalır. Havaların kəskin soyuması, istilik sisteminin zəif olması onların sağlamlığına təsirsiz ötürməyib.

Müsəvat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu son yeniliklərin olub-olmamasından xəbərsiz olduğunu söylədi: "Son günlər əlaqə saxlaya bilməmişik. Dünən (srağün-red) sovuqlar göndərdik. Bu gün (dünən-red.) zəng etməli idi. Nədənə zəng etmədi. İstilik sisteminin verilməməsindən narahətlik. Səhhətində irəliləyiş var idi. Soyuq hava xəstəliyinin daha da ağırlaşmasına səbəb ola bilər".

Müsəvat başqanının həbsdəki digər müavini Fəroc Kərimli və qaradaşı Sirac Kərimlinin atası Raqif Kərimli övladlarının son durumu ilə bağlı bunları dedi: "Görüş günləri müntəzəm görüşürük. İşlərimə görə çox gedə bilmirəm. Səhhətləri və saxlanma şəraitləri həmişəki kimidir. Sirac təzyiqləndirilib. Ürəyində tez-tez problemləri olur. Həkimin dediyinə görə, ürəyindəki problemlər təzyiqlə bağlıdır. Hər təcridxanaya gəndə dərman aparırıq".

REAL sədri İlqar Məmmədov tibb məntəqəsindən kameraya köçürülüb. Bu barədə onun həyat yoldaşı Vəfa Məmmədova məlumat verdi: "Özünü yaxşı hiss edir. Orada siqaret çəkilməsi onun bronxlarına təsir edir. Ümid edirik ki, indi yerini dəyi-



şərlər. Özü bu barədə müraciət edib. Təcridxana rəhbərliyindən narazılığı yoxdur".

Gənc siyasi məhbus Orxan Əyyubzadə qəzetlərin verilməməsindən şikayətlənir. Bu barədə musavat.com-a açıqlamasında onun anası Rəhimə Məmmədova danışdı: "Bu gün (dünən-red.) Orxan zəng etmişdi. Hər kəsə salam söylədi. Səhhəti və saxlanma şəraiti normaldır. Əsas şikayəti qəzetlərin verilməməsidir. Səbəb də Orxanla bağlı məlumatlardan oğlumun xəbər tutulmasına görədir. Bu, bir növ psixoloji təzyiqləndirir. Orxan onu daim diqqətdə saxlayan "Yeni Müsavat" qəzeti rəhbərliyinə təşəkkürünü çatdırmağı söylədi".

Hüquq müdafiəçisi Leyla Yunusun vəkilisi Əliyif Həsənov onun səhhətində olan problemlərdən narahətliyini dilə gətirdi: "Onun bəraətində həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılması barədə mü-

raciətlər etmişik. Hələ cavab verilməyib. Leyla xanımın həyatı real təhlükədədir. O, halsızlıqdan, nəfəs almasında yaranan problemlərdən, təzyiqləndirilmədən əziyyət çəkir".

Əliyif Həsənov vəkilisi olduğu NİDA-çı gənc Ömər Məmmədovla bağlı da danışdı: "Dekabrın 2-də Ali Məhkəmədə onun işinə baxılacaq. Təcridxanada onunla görüşdüm. İcraatın təzələnmədən aparılması barədə Apelyasiya Məhkəməsinin verdiyi qərarından şikayət vermişik. Biz icraatın təzələnməsini və cinayətkarın yerində dindirilməsini istəyirik. Ömər saxlanma şəraiti normaldır. Qəzet ala bilməməsindən şikayətlənir. Başqa ələ bir narazılığı yoxdur".

Həbsdəki "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Mələhət Zeynallı son yeniliklərin olmadığını və problemlərin davam etdiyini söylədi.

Nemət Pənahlının xanımı Həcər Pənahlı həyat yoldaşının səhhətində ağır olduğunu bildirdi: "Saxlanma şəraiti əvvəlki qaydadır. Havaya çıxmağa məhdudiyət qoyulub - gündə 1 saat. Bu bir saat şəkər xəstəliyinə görə ona çox ziyandır. Səhhəti ürəkəçən deyil".

NİDA-çı gənc Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova hər şeyin normal olduğunu və xüsusi bir yenilik olmadığını qeyd etdi.

□ Cavansir ABBASLI

## "Bakcell" jurnalistlər üçün seminar təşkil edib

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti jurnalistlər üçün "Mobil telekommunikasiyaya giriş" adlı seminar təşkil edib. 28-29 noyabr tarixlərində Qusar rayonunda "Şahdağ Pik Palace" hotelində keçirilən tədbirdə məqsəd ümumilikdə informasiya-kommunikasiya texnologiyaları və mobil telekommunikasiya, mobil telekommunikasiyanın bu günü və gələcəyi, internet təhlükəsizliyi, abunəçilərin mobil operatorlardan gözləntiləri haqqında jurnalistlərin məlumatlılığını artırmaq olub.

Musavat.com-un xəbərinə görə, "Bakcell"-in korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova iki günlük seminarın məqsədi barədə məlumat verərək bildirib ki, seminarla təqdim edilən hər bir mövzunu mətbuatın gündəlik təhlilinə və diqqət mərkəzində olan aktual mövzulara əsasən seçiblər.

"Bakcell"-in baş müştəri xidmətləri direktoru Selda Kokmaz Bostancıoğlu abunəçinin öz mobil rabitə təchizatçısından gözləntiləri barədə danışdı. Yeni texnologiyalar və keyfiyyətin qiymətləndirilməsi departamentinin rəhbəri Roman İqnatenko mobil telekommunikasiyanın bu günü və inkişaf perspektivləri, əlavə xidmətlər bölməsinin rəhbəri Gürel Aktaş mobil kommunikasiyada geniş yayılmış əlavə xidmətlərin əhəmiyyəti, yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov mobil imza və mobil təbiiqətmələr və Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinin dekani Abzətin Adamov kibergigiyə haqqında faydalı təqdimatlar ediblər.

Seminar iştirakçıları "Bakcell" tərəfindən Şahdağ ərəzində yerləşən hoteldə quraşdırılan və burada mobil rabitəni təmin edən binadaxili avadanlığın yerləşdiyi ərəziyə baş çəkib, qurğunun iş prinsipi ilə də tanış olublar. "Bakcell" son illər ərzində istər paytaxtda, istərsə də respublikanın ən ucqar bölgələrində yerləşən böyük binalarda bu cür binadaxili həllər quraşdırıb.

Həmçinin seminarın keçirildiyi müddət ərzində "Bakcell" Şahdağ ərəzisinə mobil (daşına bilən) baza stansiyası gətirib və bu qurğu jurnalistlərə nümayiş etdirilib. Şirkətin xüsusi avtomobillər üzərində daşınan mobil baza stansiyalarının istənilən nöqtədə qurmaq və keyfiyyətli mobil rabitə xidmətindən istifadə etmək mümkündür.

Süheylə Cəfərova qeyd edib ki, seminar jurnalistlər tərəfindən böyük maraqla qarşılanıb: "Bu formatda seminarlar mütəmadi olaraq jurnalistlər, tələbələr və s. üçün təşkil olunacaq".

Qeyd edək ki, "Bakcell" şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərəzilər istisna olmaqla) əhatə edir.

□ RÖYA





**Yazarımız  
Tofiq  
Yaqubluya  
Azadlıq!**

“Cənab prezidentimiz İlham Əliyev mənim peyğəmbərimdir. Ulu öndər Heydər Əliyevə Allahımdır. Mən Allahımıza inanaraq peyğəmbərimizin əfvinə sığındım. Peyğəmbərim arzum yerinə yetirdiyi üçün Allahımın önündə baş əydim və həmişə əyməyə hazırım. Tək mən yox, bütün Azərbaycan xalqının Allahı Heydər Əliyevə bugünkü əmin-amanlığa görə baş əyməliyik. Biz bu gün varıqsa Heydər Əliyevin sayəsində varıq... sən də baş əyməlisən...”

# “Məni qınayanlara deyirəm ki, bir dəfə türmədə yanına gələrdiz”

**Elsevər Mürsəlli: “Xaçmaz Yeni Avtovağzalında mühasib işi verdilər”**

Bu sözlər son əfv fərmanı ilə azadlığa çıxan eks NİDA üzvü, hazırda YAP-çı olan Elsevər Mürsəlliyyə məxsusdur. Yuxarıdakı mətni sosial şəbəkədəki əksər jurnalistlərə, ictimai fəallara yollayıb. “Yeni Müsavat” da E.Mürsəlli ilə danışdı, bu bəyanatın, eləcə də həbsdən sonrakı addımlarının səbəbi ilə maraqlandı. Müsahibimiz öncə bəyanat barədə fikirlərini açıqladı.

- O bəyanatda sadəcə öz fikrimi yazmışam. Son günlər hafta.az və publika.az-a müsahibələr verdim. Cəbhəçilər facebookda mənə ağızlarına gələn yazmağa başladılar. Mən də yazdım ki, kimin xoşu gəlsə də, gəlməyə də budur. Kimlərsə istəyinə görə özümüzdü idarə etməli deyilik ki. Əli Kərimliçilər məni bəyənmiş, bu, onların öz işidir.

- Bəyanatınızda qərribə cümlələr var: “İlham Əliyev mənim peyğəmbərim, Heydər Əliyev Allahımdır”...

- Bəli, demişəm. Buna peşman da deyiləm. Orda da demişəm ki, əgər biz bu gün əmin-amanlıqla yaşayırsaq, bu, Heydər Əliyevin sayəsindədir...

- Ona görə də hamımız baş əyməliyik demisiniz. Bu, ironiyadır, ya ciddi bəyanat?

- Hə, elə yazmışam. İroniya deyil, ciddiyyə.

- Əfv yazdınız, azadlığa çıxdınız, ardınca NİDA-dan imtina etdiniz və Heydər Əliyevin məzarı önündə baş əydiniz. Prinsipca, bundan sonra belə bəyanat yazmaq, davam etməkdə nədir məqsəd? Nə ehtiyac var, kimsə məcbur edirdi?

- Bəlkə bu söhbəti bağlayaq?

- Bəs hansı söhbəti açmaq?

- Başqa sualınız varsa, verin.

- Sizə bundan başqa nə sual vermək olar ki? Bu məsələyə görə gündəmdəsiniz axı.

- Mən bunu yaymışam, arxasında da dayanıram. Demirəm ki, mən yazmamışam. Ürəyimdən gəlir, yaymışam. Başqa? Orda da bildirmişəm ki, İlham Əliyevə əfv ərizəsi yazdım, əfvim qəbul oldu, azadlığa çıxdım.

Ondan sonra gedib Heydər Əliyevin məzarı önündə baş əydim. Buna görə başladılar ağızlarına gələn yazmağa... Bilirsiniz necədi? NİDA çox cılız təşkilatdır, onlar tanınmırdılar. Onların reklamı NİDA-çıların həbsindən sonra baş verdi. Yeni bu həbs oldu deyər ictimaiyyət də tanıdı ki, belə bir təşkilat var. Mən həbsdə olanda heç bir NİDA-çıdan yaxınlıq görmədim. Heç biri gəlib qapımı döyüb demədi ki, sən həbsdə sağsan, ya ölmüsen. Heç kim heç kimə kömək də etmədi. Mənə heç onları köməyi də lazım deyildi. Çünki mənim heç bir şeyə ehtiyacım yox idi. Sadəcə, adam kimi gəlib mənə maraqlanmaq olardı. Mən Cəmil Həsənliyə görə kilometrərlə yol ölçüb mitinqə gəlirdim. Amma o, yarım saat, 15 dəqiqə vaxt ayırıb mənim məhkəmələrimə gəlmədi. Bax bunlardır insanı yandıran. O zaman çoxları dedi ki, guya mənə bu ərizəni yazdırıblar. Yalandır. Mən deyim nəyin prinsipinə girib yazmışam? Sumqayıt Apelyasiya Məhkəməsində artıq iş kəsilən günlər idi. Cəmil Həsənlinin təbliğat kampaniyası idi onda. Niyə bir dəfə gəlib mənim məhkəməmdə iştirak etmədi? Bu qədər “xod” gedirdizsə, niyə bir dəfə iştirak etmədiz? Nə jurnalisti, nə siyasətçisi...

- Deyirsiniz NİDA cılız təşkilat idi. Bəs onda niyə həbsinizdən dərhal sonra ora üzv oldunuz? Nə zərurət vardı?

- Həbsdən sonra heç bir təşkilata üzv olmaq fikrim yox idi. Türmədə Rəşadət Axundovla yanaşı kameralarda qalırıdım. Açıq, evvəllər başqa bir partiya üzv olmaq fikrim var idi. Rəşadət mənə təklif etdi ki, gəl NİDA-ya üzv ol, bu təşkilatın adından çıxış elə. Dedi ki, əgər sən Müsavat Partiyasına üzv olsan, “Azadlıq” qəzeti səni qaralayacaq, siyasi məhbus kimi qələmə verməyəcək, cəbhəyə üzv olsan da, “Yeni Müsavat” səni o cür tanımayacaq. Mən Rəşadətə də, Zaur Qurbanlına da çox istəyirəm. Ola bilər, onlar türmədən çıxandan

sonra mənimlə münasibət qurmasınlar. Amma onlara hörmət var. Ona görə də onun sözündən çıxmıdım. Rəşadət yeganə adamdır ki, türmədə olduğum müddətdə, yan-yanı kameralarda qaldığımız zaman hər gün hal-əhvalımı soruşurdu, maraqlanırdı mənimlə. Mətbuatda da mənimlə bağlı məsələləri o çıxarıb işıqlandırır.

- Yazdınız, bəs NİDA-nın rəhbərliyində olan şəxslərdən birindən bu qədər razı idizsə,

ok hesabıma gələn məktubları cavablandırma bilmirəm. Hamı, hamı məni qınayır. Məni qınayanlara demək istəyirəm ki, bir dəfə gələrdiz də yanına. Mən demirəm içəridə pis idi. Mənə zor idi. Amma bir dəfə atamın yanına gəlib, soruşduz ki, sizin oğlunuz ölüb, ya sağdır? Heç kəs balasını çöldən tapmayıb ki, onun balası həbsdə yatsın, amma heç kim onu saymasın. Mən də gördüm ki, bu insanlar üçün dəyər, səhvimi başa düş-



## Qüdrət Həsənquliyev əfv anonsu verdi?

“Siyasi məhbus kimi tanınan şəxslərin hamısını yubanmadan azad etməliyik”

**BAXCP** sədri, deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”-a verdiyi son müsahibəsində ilgincliklərlə toxunub. Əməkdaşımızın “ölkə daxilində mövcud durumu dəyişmək üçün siz konkret nə təklif edirsiniz” sualına cavabda Q.Həsənquliyev siyasi məhbus probleminə toxunub. Deyib ki, Azərbaycan hökumətinin ən azı məhkəməyə qədər həbs-qətimkan tədbirini dəyişməyinə ümid edir:

“Avropadan gecə-gündüz bağırırlar ki, bu insanlar siyasi motivlərlə həbs olunub. Ümumiyyətlə, mən düşünürəm ki, biz beynəlxalq təşkilatlar tərəfindən əsaslı, ya qeyri-əsaslı siyasi məhbus kimi tanınan şəxslərin hamısını yubanmadan, birmənalı şəkildə azad etməliyik. Hesab etmirəm ki, məhdud sayda insanlara görə Azərbaycan beynəlxalq təşkilatlarla üz-üzə gələ bilər. O təşkilatlarla - Avropa Birliyi, Avropa Şurası, ATƏT, başqa insan haqlarını müdafiə edən qurumlarla da üz-üzə gələ bilərik, yalnız Qarabağa görə. Əgər onlar bizdən tələb edirlərsə ki, “gedin referendum”, biz də bu referendumun nəticəsinin nədən ibarət olduğunu bilirik, o halda onların üzünə tüpürməliyik ki, sizin təklifiniz çox layəqətsiz təklifdir, bu təklif hər bir Azərbaycan insanının mənəviyyətinə toxunur. Amma ölkə daxilində tutulan adamlara görə. Mən daim deyirəm ki, bizim vətəndaşlar Suriya, Liviya, İraqa baxaraq öz addımlarını ölçüb-biçməli, emosiyalarına da nəzarət etməlidir”.

**Q.Həsənquliyev konkret həbsdəki insanlarla bağlı fikirlərini də bildirib. Deyib ki, ölkədə sabitliyi pozub Liviya, Suriya, Misir, İraqdakı vəziyyəti yaratmaq gücündə olan adamları heç bir halda azad etmək olmaz:** “Biz onda bütünlüklə dövlətçiliyi, sabitliyi təhlükəyə atmış oluruq. Əgər onlar qarşı birmənalı olaraq dövlətin və məhkəmələrin sərt cəzalar verməsinin tərəfdarıyam. Xüsusilə də din məsələsində. Amma digər şəxslər azad oluna bilər. Açıq deyək, hazırda həbsdə olan adamların heç birinin belə bir potensialı yoxdur. Azərbaycanda da nə sosial vəziyyət, nə siyasi əhval-ruhiyyə sadaladığımız ölkələrdəki kimi deyil ki, sabitliyə və hakimiyyətə ciddi təhlükə olsun. Nə də o cür üsyan və qiyamların baş verməsi təhlükəsi yoxdur. Ona görə də hakimiyyət orqanları ciddi daşınıb-düşünməli, həmin şəxsləri azad etməlidir”.

Q.Həsənquliyevin siyasi mənsubiyyəti, mövqeyi hakimiyyətə yaxınlığı ilə seçilib. İndiki ərəfədə isə onun əfv, həbsdəki siyasi məhbuslarla bağlı verdiyi bu açıqlama “əfvə açıq qapı” təsiri bağışlayır. Deputat “biz beynəlxalq təşkilatlar tərəfindən əsaslı, ya qeyri-əsaslı siyasi məhbus kimi tanınan şəxslərin hamısını yubanmadan, birmənalı şəkildə azad etməliyik” sözləri ilə Yeni ul ərəfəsində imzalanacaq əfv fərmanının siqnallarını vermiş oldu.

Dekabrın 1-də isə bloqçu Əbdül Əbilovun əfv ərizəsi ilə İlham Əliyevə müraciət etdiyi xəbəri yayıldı. Bu isə artıq məlum prosesə yenidən start verildiyini göstərir. Ötən dəfədən də bəzi siyasi məhbusların əfv ərizəsi yazdığını yada salsaq, dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində böyük bir siyahıya əhatə edən əfv fərmanının imzalanacağı ümidləri artır.

□ SEVİNC



## “Ürəyimdən gəlib, yazmışam, yaymışam. Başqa?”

**hansı məqamda onlardan qopduz?**

- Bilirsiniz, mən əfv ərizəsi yazandan sonra NİDA götürüb bəyanat yazdı ki, bəs Bəxtiyar Quliyevlə Elsevər Mürsəlli bizim təşkilatdan deyil, saytlardan da xahiş edirik onların adını bizim təşkilatla hallandırmasınlar. Əslində NİDA mənəndən yox, mən NİDA-dan imtina eləmişdim. İndi isə YAP-a üzv olmuşam, vəsiqəmi də verəcəklər yaxın günlərdə. Özüm də yaxşıyam, hər şey yaxşıdır.

- YAP-a üzv oldandan sonra həyatınızda, yaşayışınızda nə dəyişiklik oldu? Məsələn, maddi durumunuzda bir irəliləyiş varmı?

- İmtiyaz deyəndə Xaçmaz Yeni Avtovağzalında mühasib işləyirəm indi.

- Kim verdi bu işi sizə?

- Verən verdi də. Əsas odur ki, indi işləyirəm.

- YAP-a üzv olduğunuza görə peşman deyilsiz?

- Yox, peşman deyiləm. Amma insan bəzən sıxılır, bəzi şeylərdən bezir. Mən tənhalığı sevən adamam. Amma adamı tənha buraxmırlar.

- Kim buraxmır?

- YAP tərəfindən söhbət getmir. Məsələn, mən indi facebook

düm. Yeni bu adamlar bu gün, bu vəziyyətdə mənə dəstək olurlarsa, hakimiyyətə gələndə heç xalqa da dəstək olmayacaqlar. 1 nəfərə dəstək olmayan 10 milyona necə dəstək olacaq? Düzü, elə aqressiya da burdan yarandı.

- YAP rəhbərliyindən kiminlə görüşmüşsünüz?

- Partiyanın Xaçmaz rayon təşkilatı rəhbərliyi ilə görüşmüşəm.

- Belə başa düşdüm, siz artıq Xaçmazda yaşayırsınız.

- Bəli, işlərlə əlaqədar olaraq burdayam. Təsəvvür edin, o gün bərbərə girmişəm. İki cəbhəçi oturub orda. İçəri girməyimlə mənə atmaca atmaları bir oldu. Belə şeylərə görə mən bayıra çox çıxa bilmirdim. Çalışırırlar ki, hamı başıma ağıl qoy-sun, nəse öyrətsin.

- Neçə yaşınız var?

- Dekabrın 24-də, İlham Əliyevlə eyni gündədir ad günüm. 20 yaşım olacaq bu il.

- Planlarınız nədir?

- Ola bilər, siyasi addımlar atan gənc olum. Amma siyasi təhsilimi yoxdu. Təhsilimi alandan sonra da geri çəkilmək fikrim yoxdu. Bilirsiniz, mən prinsipi adamam. Arzuma çatmaq üçün dirəşərim.

- Arzunuz nədir?

- Düzünü deyim? Mənim ən böyük arzum siyasətçi yox, çox, həddindən artıq tanınmış bir jurnalist olmaqdır. Özü də araşdırmaçı jurnalist. Eynulla Fətullayev kimi, bir başqaları kimi. Amma bilmirəm siyasi aləmdə nə olacaq.

- Vicdanınız təmizdir? Səhərlər durub güzgüyə baxanda nə düşünürsünüz, məsələn?

- Niyə vicdanım təmiz olmasın ki. Nəse vicdansız hərəkət eləməmişəm axı. Mən eləmişdim, mənə qiymət vermədilər. Qoy mənə qiymət verməyənlərin vicdanı sızıldasın ki, bu gün mən onlara qarşıyam. Bu gün onların vicdansızlığına görə onlara qarşıyam. Dörd divar arasında olanda mənə dəstək vermədiklərinə görə onlara qarşıyam.

□ Sevinc TELMANQIZI





**Rüstəm İbrahimbəyov**  
 “Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov olmalıdır. Bu namizəd Milli Şuramı birləşdirir. Bu gün üçün bu, ən yaxşı və ən ağıllı qərardır. Bunun səbəbləri çoxdur: İbrahimbəyov həm ölkəsində, həm də bütün dünyada məşhurdur. İbrahimbəyova hamı - Astaradan Qubaya, Qazaxdan Salyana qədər və siyasi baxışlarında asılı olmayan hər kəs səs verəcək, çünki o, birləşdirən fiqurdur. Nəhayət, Rüstəm İbrahimbəyov qorxmayacaq və hakimiyyətin təzyiqinə tab gətirəcək bir insandır”.

Bu fikirlər hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa məxsusdur. Hüquq müdafiəçisi 2013-cü il prezident seçkiləri ərəfəsində çox fəal idi və R. İbrahimbəyovun Milli Şuranın vahid namizədi olmasını da müxalifət üçün böyük bir şans kimi dəyərləndirmişdi. L.Yunus onu da demişdi ki, R. İbrahimbəyovun 5 il hakimiyyətdə olmaq kimi siyasi ambisiyaları yoxdur və o, keçid dövründə mühüm rol oynaya - 2 il ərzində zəruri islahatları apara, konstitusiyaya dəyişiklik edərək, ölkəni prezident deyil, parlament respublikası edə və ədalətli parlament seçkiləri keçirə bilər.

Ancaq göründüyü kimi, nəinki R.İbrahimbəyov prezident ola, islahatlar apara bilirdi, o, heç sənədlərini qaydasına salıb seçkilərdə vahid namizəd kimi mübarizə aparmaq şansını da əldə edə bilmədi. Üstəlik, kinorejissor o gədən getdi və Azərbaycanından ayağını bidəfəlik çəkdi. L.Yunusun cəsarətli fiqur kimi təqdim etdiyi məşhur kinorejissor barəsində cinayət işinin qaldırılması səbəbindən ölkəyə daxil olmağa çəkindi.

Hazırda L. Yunus həbsxanada ağır vəziyyətdədir. Vəkilinin dediyinə görə, 12 kiloqram arıqlayan hüquq müdafiəçisi şəkər və təzyuqdən əziyyət çəkir. Üstəlik, həyat yoldaşı Arif Yunusun da xə-

# İbrahimbəyov niyə Leyla Yunusu müdafiə etmir?

## Kinorejissor hüquq müdafiəçisinin vəsiyyətini də sükutla qarşıladı



Leyla Yunus

tə vəziyyətdə həbs olunması L.Yunusun durumunu xeyli çətinə salıb. Ancaq təəccüb doğuran budur ki, vaxtilə R.İbrahimbəyova az qala Azərbaycanın şansı kimi baxan L.Yunus bu gün kinorejissordan dəstək görmür. Düzdür, sentyabrın sonlarında R.İbrahimbəyov hüquq müdafiəçisi ilə bağlı mövqeyini bildirmişdi. “Həbsxanada

Leyla Yunusla haqq-hesab çəkilməsi ilə bağlı qorxunc faktlardan sarsılışım. Ölkəmə görə xəcalət çəkirəm. Nə baş verir? Uzun tarixi inkişaf yolundan orta əsrlər yaşam tərzinə keçmişik. Hakimiyyət həyatını öz vətəndaşlarının müdafiəsinə həsr edən insanları azadlıqdan, elementar məhbus hüquqlarından məhrum edir. Leyla Yunusa

qarşı zorakılıq hakimiyyətin vicdanı və yaşadığı ölkəyə görə məsuliyyət hissi olan hər kəsə qarşı düşünülmüş zorakılıqdır. Hörmətli Leyla xanımın hüquqlarını Müdafiə Komitəsinin bütün qərarlarına qoşuluram və bundan artıq bir şey edə bilmədiyimə görə çox təəssüflənirəm”-R.İbrahimbəyovun bəyanatında belə deyilirdi. Ancaq fakt budur ki, vəziyyət getdikcə kritik məcraya daxil olmaqdadır. Artıq L.Yunus çox yaşaya bilməyəcəyini deyərək anasının yanında dəfn olunmaq istədiyi barədə vəsiyyətini də yayıb. Lakin Milli Şuranın fəxri sədri, Ziyalılar Forumunun rəhbəri olan kinorejissordan reaksiya yoxdur.

R.İbrahimbəyov rəhbərlik etdiyi qurumların iclaslarına virtual da olsa, qatılmır. Onun

siyasətə vida etdiyi də gələn xəbərlər sırasında. Hərçənd Milli Şura təmsilçiləri R.İbrahimbəyovun daim qurumla əlaqə saxladığını iddia edir. Ancaq əgər davamlı əlaqələr olsaydı, L.Yunusla bağlı baş verənlərə öteri də olsa, reaksiyanı görərdik.

Sonuncu dəfə oktyabrın sonlarında mətbuata danışan R.İbrahimbəyov “Moskvada aeroportdayam, işlərimlə əlaqədar ABŞ-a gedirəm. Hazırda kinorejissor kimi öz işimlə məşğulam. Heç vaxt siyasətlə məşğul olmamışam” deməklə kifayətlənib. Biz bu yazını hazırlayarkən də kinorejissor aradıq, lakin ona zəng çatmadı. Ancaq ABŞ-da olmaq L.Yunus, yaxud bir sıra başqalarının hüquqlarını müdafiə etməyə mane olmur. Xüsusilə də R.İbrahimbəyov kimi tanınmış persona üçün. Bu mənada onun L.Yunusun vəsiyyətini də sükutla qarşılaması təəccüblü görünür...

□ **Vüqar MURAD**

# Müsavatın Suraxanı təşkilatında nə baş verir?

## Rövşən Dəmirli: “İstefaları təşkilatın dağılması kimi qələmə vermək doğru deyil”

Müsavatın qurultayından 2 ay ötsə də, partiya daxilində yaranan narazılıq hələ söngiməyib. Noyabrın 26-da partiyanın Suraxanı təşkilatının üzvləri Niyaməddin Qocayev, Faiq Nağıyev, 30-da isə 2003-ün seçki məhbusu olmuş Zakir İsmayılovun oğlu Tahir İsmayılov və Nizami Sadıxov istefa veriblər.

Partiyadan getmə meylləri əsasən Suraxanı təşkilatında daha fəal görünür. Təsədüfi deyil ki, son bir həftədə partiya istefa verən 4 nəfərin hamısı bu təşkilatın üzvüdür. Təşkilatda yaxın günlərdə yeni istefaların olacağı istisna deyil. Bu barədə sosial şəbəkələrdə üzvlər məlumat veriblər.

**2003-cü ilin seçki məhbusu, Suraxanı təşkilatının fəali Rahib Mirələmov profil sahifəsində paylaşıdığı statusda istefa anonsu verib:** “Rüfət Əliyevin partiya istefası ilə sevinənlər, bu yaxınlarda mən də yaqın ki, sizləri sevin-dirəcəyəm”.

**İstefalara Suraxanı təşkilatının sədri Rövşən Dəmirli bu cür aydınlıq gətirdi:** “İndiyə qədər çoxlu sayda istefalar ola bilərdi. Amma özündən razılıq kimi olmasın, mən nüfuzumdan istifadə edərək, qarşısını alırdım. Üzvlərimizin Müsavatın müşavirəsinə ümidləri böyük idi. Düşünürdülər ki, İsa bəy hər kəsi birliyə çağıracaq. Təəssüf, bunun əksi baş verdi. Son müşavirədə keçmiş hörmətli başqanımız İsa bəyin çıxışından sonra üzvlər qəlbən qırıldılar. Amma onu qeyd edim ki, təşkilatımız keyfiyyət və say baxımından böyükdür. Bu istefaları təşkilatın dağılması kimi qələmə vermək

doğru deyil. Bununla belə, yaxın günlərdə yeni istefaların olacağını istisna etmərəm. Çünki üzvləri artıq saxlamaq mümkün deyil. Şuranın iclasında bununla bağlı müzakirə aparılacaq. Çalışacağıq ki, partiya istefaları olmayın”.


**Təşkilat sədri gələcəkdə özünün də gedib-getməyəcəyi ilə bağlı qəti bir fikir söyləməyin mümkünsüz olduğunu qeyd etdi:** “Futbol oyununda belə uduzmuş tərəf stadionda yerə sərilmək, qalib tərəf oyunçunu yerdən qaldırır və təsəlli verir. Bu böyük kömək olur. Amma təəssüf ki, Müsavatda qalib tərəf belə addım atmadı. Əksinə, məsələlərin dərinləşməsinə mane olmadılar. İstefaların bunun kimi psixoloji təəffürü var. Uduzan tərəfə təskinlik verilmək

əvəzinə üzünə gəlinir. İllərini bu yolda qurban verənlərə qapı göstərilir, xəyanətkar deyilir. İnanıram ki, İsa bəy bunların qarşısını almaq üçün müsavatçıları bir araya toplayacaq. Yaxın aylarda təşkilatımızda seçkilər olacaq. Müddətim bitdiyinə görə sədr yeni adam olacaq. İndidən partiya qalıb-qalmayacağıma barədə fikir söyləmək çətinidir. Hər şey gələcəkdə baş verəcək gedişatdan asılıdır. Hazırkı partiya rəhbərliyi düşünürəm ki, bunları nəzərə almalıdır. Başqa yol qalmayıb. Narazı qüvvələrə qapını göstərməkdənsə, danışıqlar aparılması Müsavat üçün daha səmərəli olardı. Çünki qarşıdan parlament seçkiləri gəlir. Üzvləri narazı salmaqdan daha, bir yerə toplamaq lazımdır. Partiyadan gədənlər və çıxarılanların hər birinin

Müsavat üçün xidmətləri var. Fədakar, mübariz insanlardır”.

Müsavatdan istefa verən şəxslərin partiya istefalarının səbəblərini öyrəndik.

**Niyaməddin Qocayev Müsavatda aparılan siyasətlə barışmadığına görə istefa verdiyini söylədi:** “20 illik mübarizəmizi heç etdilər. Təəssüf ki, inamımızı öldürdülər. Heç bir uğur da qazanmadıq. Bir daha partiya qayıtmağı düşünmürəm. Onlarla birgə fəaliyyətimiz mümkün deyil. Biz yeni sima istəyirik. İsa bəyin getdiyi 20 illik yolu Arif bəy onunla birgə gedib. İsa bəyin etmədiyi nəyi Arif bəy edəcək? Eyni yolu təzədən getmək istəmirəm. Xalq da bunu istəyir. Eyni simaları görməkdən xalq bezib. Konkret olaraq deyim ki, Arif bəyin başqanlığına görə partiya istefamı etdim. İnsanın dili



Rövşən Dəmirli

gəlmir nəse bir fikir söyləməyə. İsa bəyin tərəf tutması ümidlərimizi öldürdü”.

**Nizami Sadıxov partiyanın müşavirəsində səslənən fikirlərə görə istefa verdiyini bildirdi:** “Son müşavirədən sonra artıq yerimin partiya istefasını gördüm. 15 ildir bu yolda can qoymuşuq. Arif bəy bizimlə görüşəndə vəziyyətin düzələcəyini dedi. Amma sosial şəbəkələrdə təhqir dolu statuslar gördük. 5-6 nəfər ağızlarına gələni yazır. Hamısı da yeni başqanın tərəfdarlarıdır. Əslində 1 ay öncədən çıxmaq istəyirdim. Ümidlərimizi hissə-hissə öldürdülər. Heç nəyə artıq inanmıram”.

**Tahir İsmayılov İsa Qəmbərin başqanlıqdan getməsindən sonra bu cür hadisələrin yaşanacağını əvvəlcədən proqnozlaşdırdığını qeyd etdi:** “İsa bəyin başqanlıqdan getməsi ilə bağlı söz-söhbətlər başlayanda mən artıq bugünkü hadisələri təsəvvür edirdim. Son vaxtlar sırası başqanlara qarşı başlayan bəzi utancverici hərəkətlər məni məyus etdi. Sırası bir müsavatçı xanım müsavatçı ilə məktublaşdığına görə partiya istefamı etdim. 23 noyabrda müşavirə hər şeyi çıllaqlığı ilə ortaya qoydu. Mən artıq siyasətlə vidalaşdım. Bir daha partiya qayıtmağı düşünmürəm”.

□ **Cavanşir ABBASLI**



## “İşıqlar şəhərində” keçirilən müşavirənin qaranlıq məqamları



Azərbaycan ərazisində son zamanlar seysmik aktivliyin artması müşahidə olunmaqdadır. Ötən həftə isə türkiyəli alimlər 2015-ci ildə dəhşətli zəlzələ proqnozları verməklə, bu mövzunu yenidən gündəmə gətirdilər. İstanbul Texniki Universitetinin professoru, tanınmış geofizik-alim Ahmet Ercan bildirib ki, 2015-ci ildə Türkiyədə və qonşu ölkələrdə çox güclü yeraltı təkanlar ola bilər. Alim yaxın ölkələrdə də aktiv zəlzələ zonalarında gərginlik müşahidə olunduğunu desə də, beynəlxalq narazılıq yaranmasın deyər konkret ölkə adları çəkməyib. Ahmet Ercan müvafiq orqanlara məlumat verib ki, ölkə ərazisindəki tikililərin möhkəmliyi yenidən yoxlanılmalıdır. Qeyd edək ki, Türkiyə kimi Azərbaycan da aktiv zəlzələ zolağında yerləşir və alimin “adını çəkmədiyi ölkələr” sırasındadır.

Bu təhlükəli xəbərdarlıqdan sonra fəvqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə aktiv zəlzələ ocaqlarının yerləşdiyi Mingəçevir Su Elektrik Stansiyasında (SES) müşavirə keçirilməsi diqqət çəkib. Mümkündür ki, bu müşavirənin keçirilməsinin türkiyəli alimin xəbərdarlığı ilə eyni vaxta düşməsi sırf təsadüfdür. Amma nəzərə alsaq ki, Mingəçevir su anbarı da Azərbaycanda aktiv seymik zonasına düşür və yerli mütəxəssislər də dəfələrlə bu təhlükə barədə xəbərdarlıq ediblər, o halda hakimiyyətin hərəkətə keçməsi, zəlzələlərin öyrənilməsi sahəsində dünyada ciddi tərəfdaş olan yaponiyalı mütəxəssislərin də bu işə cəlb edilməsi təsadüfi ola bilər.

Mil, Muğan, Şirvan düzlərindəki ərazilərin suvarılmasında, eyni zamanda əhalinin elektrik enerjisi ilə təminatında xüsusi rol oynayan Mingəçevir su anbarı çoxdandır ki, aktiv seysmik obyekt kimi qiymətləndirilir. Belə ki, mütəxəssislər Mingəçevir hövzəsinin altında zəlzələ ocaqları yerləşdiyindən hövzədə suyun miqdarı artıqca, onun seysmik fəallığının da artdığını vurğulayırlar. Xüsusilə Mingəçevir ərazisində zaman-zaman yeraltı təkanların olmasını nəzərə alsaq, su anbarının ciddi təhlükə mənbəyi hesab etmək olar. Ən təhlükəli məsələ odur ki, su anbarında baş verə biləcək hər hansı hadisə ölkənin böyük ərazisinin su altında qalmasına səbəb ola bilər. Mütəxəssislər iddia edir ki, əgər su anbarında su müəyyən edilmiş 86 metr həddən artıq olsa, çoxdan güclü olmayan yeraltı təkanlar Azərbaycana dəhşətli fəlakət gətirə bilər. Ələtdən Lənkərana-can böyük bir ərazi su altında qalmaq təhlükəsi ilə üzleşir...

Bəzi məlumatlara görə, 2010-cu il daşqınlarından sonra

## Hökumət Mingəçevirin müdafiəsini niyə gücləndirir? - sensasion versiya

SES-də keçirilən müşavirə zəlzələ, yoxsa müharibə hazırlıqları ilə bağlıdır?; türkiyəli alimlərin qorxulu zəlzələ xəbərdarlığından sonra hökumət hərəkətə keçib; müharibə başlayarsa, bu şəhər həm arxa cəbhə Bakı, həm də ön cəbhə üçün ən mühüm strateji rol oynayacaq



Mingəçevir su anbarında sızmalar müşahidə edilib. Bu ilin yaz və payız aylarında xüsusilə Gürçüstanda havaların yağmurlu keçməsi də Kürdə sululuğu artırma bilər ki, bunun da anbardakı suyun həcminə təsir göstərməsi mümkündür.

Mingəçevir SES-in təhlükəsizliyi prezidentin 2011-ci ilin fevralda imzaladığı fərmana əsasən FHN-in nəzdində yaradılmış Su Ehtiyatları Dövlət Agentliyinə tapşırılıb. Su Ehtiyatları Dövlət Agentliyinə digər dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin etmək, ölkədə qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparmaq da həvalə edilib.

Məlumatlara görə, nazir Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olub. Fəvqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə Mingəçevir şəhəri və Mingəçevir su anbarı ətrafında həyata keçirilən aidiyyəti infrastruktur layihələri

müzakirə olunub, Yaponiyanın “OYO” şirkətinin və “Azərişaat-layihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssislərinin təqdimatları dinlənilib.

Müşavirə haqda bilgililə mənbə deyib ki, nazir şəhərdə Mingəçevir İcra Hakimiyyətinə SES-ə təhlükə törədə biləcək karxanaların fəaliyyəti haqda da ciddi xəbərdarlıq edib. Mütəxəssislər iddia edir ki, şəhəratrafi karxanaların fəaliyyəti Mingəçevirin torpaq qatlarının boşaldılmasına rəvac verib ki, bu da mümkün zəlzələlər zamanı çox təhlükəli fəsadlar törədə bilər.


Qeyd edək ki, Yaponiyanın “OYO” şirkəti Azərbaycanda tək seysmoloji vəziyyəti deyil, palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində hökumətlə əməkdaşlıq edir.

Hökumətin Mingəçevir SES-lə bağlı narahatlığının başqa bir səbəbi isə Ermənistan rəhbərliyinin təhdidləri ola bilər. Bu ilin avqust-sentyabr aylarında cəbhə xəttində gərginlik artanda Ermənistanın müdafiə naziri hökumətinin iclası zamanı demişdi ki, Azərbaycan tərəfi ermənilərin Mingəçevir SES-ə hücum etmə-

yindən çox qorxur. Əslində bu, erməni rəsmilərinin Mingəçevir SES-lə bağlı ilk belə təhdidi deyil. Bundan qabaq da düşmən ölkə Azərbaycanı SES-i partlatmaqla hədələyib. Azərbaycan Müdafiə Nazirliyi bu təhdidə “raketlərimiz İrəvan şəhərini belə yerlə-yeksan etmək əmrini icra etməyə hazırdır” kimi bəyanatla cavab versə də, hökumət təhlükəsizlik tədbirlərini daha da gücləndirib. Mingəçevir SES-in təhlükəsizliyinin kənar müdaxilələrdən qorunması üçün mükəmməl təhlükəsizlik sistemi qurulub. Bu təhlükəsizlik sistemi stansiyanın perimetrini, su bəndini və xüsusi əhəmiyyətli üç mühəndis qurğusunu kənar müdaxilələrdən qoruyur. Stansiya mükəmməl təhlükəsizlik ci-



Fəxri Uğurlu



Zöhrab Əmirxanlı

## “Aydın yol”dakı istefaların pərdəarxası Fəxri Uğurlu danışır, Tərcümə Mərkəzindən “istefa verilməyib” deyirlər Zöhrab Əmirxanlı: “İşdən niyə çıxarıldığımı bilmirəm”

Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun rəhbərlik etdiyi “Aydın yol” qəzetinin baş redaktoru Fəxri Uğurlunun istefası ilə bağlı xəbərlər yayılsa da, işdən çıxarılan qəzetin iki əməkdaşının adları açıqlanmamışdı.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin əməkdaşlardan biri tanınmış jurnalist Zöhrab Əmirxanlıdır. “Qafqazinfo”ya açıqlamasında Z.Əmirxanlı bildirib ki, işdən çıxarılmasının səbəbi haqda ona heç bir məlumat verilməyib: “Elə məsələlər var ki, onları mən həll etmirəm. İşdən niyə çıxarıldığımı da bilmirəm. Heç kim çağırır bir söz deməyib. Sadəcə deyilib ki, Zöhrab Əmirxanlı getməli olar. Mən də heç maraqlanmadım. Çünki maraqsız idi. Mən 3 ay orada işlədim, axırıncı ayın hər günü ərizə yazmaq üçün işə gedirdim”.

**Jurnalistin ərizə yazmaq istəməsinin səbəbi isə istirahətinin pozulması olub:** “Aramızda heç bir problem yox idi. Sadəcə səhərlər bulvarda 2-3 saat gəzirəm. Qəzet onu mənim əlimdən almışdı. Mən həyatımı elə qurmuşam ki, onu qəzetə xərcləyəsi adam deyiləm.

İşdən çıxarılandan sonra çox rahatam”.

**Z.Əmirxanlı bundan sonra nə edəcəyini də açıqlayıb:** “İstəmirəm işləməyəyəm. Dostlar sağ olsun, saytlar var, qələm də əlimdədi. Yazıb qonorariumı alacağam. Mən heç vaxt qəzetdən aldığım maaşla dolanmamışam. Sadəcə mənə orda sağlam mühit maraqlı idi. Ona görə getdim ora, amma alınmadı”.

İşdən azad olunan digər əməkdaş “Proloq” qəzetinin redaktoru olmuş Tahir Kazımovdur.

Baş redaktor Fəxri Uğurlu isə bu əməkdaşların uzaqlaşdırılmasına görə istefa verib.

**Tərcümə Mərkəzinin direktoru Afaq Məsud isə “Yeni Müsavat”a bildirdi ki, bu mövzu ilə bağlı hər hansı açıqlama verməyəcək:** “Siz Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müavini Fərid Hüseynlə danışın, mətbuata açıqlamanı o özü verəcək”.

“Fəxri Uğurlu hələ ki istefa ərizəsi verməyib”. Bunu kulis.az-a verdiyi açıqlamada Fərid Hüseyn bildirib.

F.Hüseyn onu da deyib ki, Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti gözlənilən səviyyəni doğrultmadığı səbəbindən bəzi əməkdaşlarının sınaq müqaviləsinin vaxtı uzadılmayıb: “Mərkəzin direktorunun qəzetin kadr məsələsinə qarışması” məsələsinə gəlincə, bildirirəm ki, qəzet müstəqil mətbu orqan deyil, əməkdaşlarının maaşı, qəzetin qonorar və nəşr xərcləri mərkəzin büdcəsindən ödənilir və təbii ki, kadr seçiminin rəhbərliklə razılaşdırılması vacibdir. Qəzetin baş redaktoru Fəxri Uğurlu isə hələ ki istefa ərizəsi verməyib”.

F.Uğurlu gün ərzində telefon zənglərinə cavab vermədiyi üçün onunla bu barədə danışmaq mümkün olmadı.

**Qəzetimizin köşə yazarı Zamin Hacı isə facebook statusunda bu hadisə ilə bağlı maraqlı bir faktı xatırladı:** “Fəxri Uğurlu Azərbaycanın ən yaxşı jurnalistlərindən, redaktorlarından biridir. Oxudum ki, Afaq Məsud onu işdən çıxarıb. Maraqlıdır ki, bu hadisə ikinci dəfə baş verir. Bəlkə çoxları bilmir, Afaq Məsud “Yol” kimi gözəl ədəbiyyat qəzetinin kollektivini bir dəfə də 90-cı illərdə dağıtmışdı, Fəxri bəyi o zaman da işdən çıxartmışdı. İndi isə Afaq Məsud Fəxri bəyin “Aydın yol” adlı qəzetdən getməsinə səbəb oldu. Aydın deyilmi “yolumuz”?”





## İntihara bağlanan körpü

Samir SARI

**O** lacağı buydu, ta dincəldiniz? Odur, DİN dözmədi, gedib "Koroğlu" körpüsünü nəzarətə götürdü, indən belə körpünün başına dırmaşdı, "özümü atıram, qoymayın" deyən olmayacaq.

Axır ki, DİN xadimləri ilə din xadimlərinin fikri üst-üstə düşdü, indi onların hər ikisi intihara qarşıdır.

İndiyədək ruhanilər çox deyirdilər, intihar edənləri cənnətə buraxmırlar, öz canına qıyanlar Sirat körpüsündən keçə bilmirlər, yuvarlanıb qır qazanına düşürlər, amma xeyri yox idi. Amma indi DİN əməkdaşları onları körpüyə yaxın buraxmayacaqlar, heç kəs də ehtiyatsızlıqdan digirlənib ölməyəcək.

Lağlağılıqda dünya birincisi olan camaatımız artıq gözəl və qeyrətli vətəndaşımızın (Koroğlunun) adına olan körpünün adını dəyişdirmək üzrəydi, biri "İntihar körpüsü" adı qoyurdu, o birisi "Şantaj körpüsü" adlandırıldı.

İkinci versiya daha düzgün idi. Çünki indiyədək bu körpüyə çıxanların heç biri özünü ordan aşağı atmamışdı. Yalnız bir nəfər özünü atmaq fikrindən daşınandan sonra aşağı düşmək istərken təhlükəsizlik texnikasına riayət etməməsi üzündən sürüşüb yıxılmışdı və onun hazırda Sirat körpüsü üzərində üzleşdiyi perspektivlə bağlı heç bir məlumat yoxdur.

Yerdə qalan körpüyə çıxanlar isə bir qayda olaraq özünü öldürməklə başqalarını, əsasən də dövlət strukturlarını şantaj etməklə məşğul idilər və içində xeyli dərəcədə haqlı olanlar da vardı. Adamlar problemlərini həll etmək üçün körpüyə çıxmaqdan başqa yol görmürlər. Obrazlı desək, körpü onlar üçün, yaxşı mənada axırıncı yoldur.

Amma burda da istisnalar var. Bir var, hansısa körpüyə çıxanın hüquq-mühafizə orqanlarına düşmüş işi həll olunmasın, adam haqsızlığa məruz qalsın, ondan sonra körpüyə dırmaşsın, bir də var, adam borc götürüb, qaytara bilmir, indi də gedib çıxıb körpüyə.

Buna körpü neynəsin, bank neynəsin. Pul götürməsən, qaytarmısan. Hər kredit götürən körpüyə çıxsa və bu yolla problemini həll eləse, ölkənin bank-maliyyə sektoru çökər - həm də altında bıkford şnurunu ilə 1 ton trotil partladılmış körpü kimi.

O gün deputat Etibar Hüseynov parlamentdə demişdi ki, arvadından küsən körpüyə çıxır. Sosial şəbəkədə onu yıxıb-sürüdümlər, amma deputat bu sözü obrazlı demişdi. Əslinə qalsa, arvadından küsərək körpüyə çıxan və camaatı "arvadım gəlsin, bənşim, yoxsa özümü burdan aşağı atacam" məzmunlu şantajetmə faktı qeydə alınmayıb. Əlbəttə, derinə getsək, bütün körpüyə çıxma aksiyalarının altında qadın faktoru tapmaq olar. Məsələn, əmin ola bilərsiniz ki, kişiyə o boyda krediti arvadı götürürdü. 5-6 ay qabaq körpüyə çıxan bir kişinin də müvafiq aksiyasında arvad faktoru vardı - özünü dediyyə görə, bir əclaf rəis sif arvadı qəşəng olduğunu görə onu tutdurubmuş.

Xüles, axır ki, "Koroğlu" körpüsü indən belə bu kimi intihar şoularına səhnə olmayacaq. Ancaq şəhərdə körpü çoxdur. Məsələn, ideya vermək kimi olmasın, "20 Yanvar" dairəsinin körpüsü də intihar şantajı üçün yaraya. Həm də telekanalların və saytların video operatorları burada daha aydın çəkiliş apara bilərlər. Səyyar kameralarını 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş abidənin yanında quraşdırsalar, intihar edən şəxsi əla çəkə, hətta ondan müsahibə də alarlar. Bircə pis iş var ki, adamı ordan tez düşürdəcəklər. Yol bağlansa hövsələsiz sürücülərdən biri onun intiharetmə hüququna məhəl qoymadan gəlib, "cəhənnəm ol bu tərəfə, qoy yolumuzla gedək" deyər, onu kənara çəkər, yaxud da ümumiyyətlə, aşağı itələyər.

Yeni durum bu dərəcədədir. Burada ala qarğa nəinki bala çıxarmaz, heç intihar da edə bilməz.

Ancaq bu körpü-intihar-şantaj-tıxac-qadağa haqq-hesabında məzəli bir hadisə də oldu. Gərək onu yazam. Adının çəkilməsini arzulamayan, ancaq yeyib-içən oğlan olmasıyla məşhur olan jurnalistlərdən biri həmin olaya reaksiya verərək sosial şəbəkədə yazmışdı ki, bir gün o da mirta çıxacaq o körpüyə. Bir nəfər də ona yazmışdı ki, səni ordan bir "çubuş" a düşürdülər. ("Çubuş" -250 qramlıqaraq).

Hər halda, şükür ki, reportyorlarımızın canı qurtardı. Nədən ki, "Koroğlu" körpüsü redaksiyamıza yaxın idi, "körpüyə çıxan var" xəbəri gələn kimi uşaqları göndərdik ora. Onlar da qalrdılar altdan yuxarı baxa-baxa...

**D** ünən Müsavat Partiyasının sabiq Divan üzvü Tural Abbaslı və bir qrup müsavətçi gənc "Yeni Müsavat" qəzetini 25 illik yubileyi və 6000-ci sayının çap olunması münasibətilə təbrik ediblər. Redaksiyamızın qonağı olan gənc müsavətçilər qəzetin baş redaktoru və Rauf Arifoğlu ilə görüşüblər.

Görüşdə gənc "Yeni Müsavat" qəzetinin Batumi olayları ilə bağlı tənqidlərə, daha sonra isə AXCP tərəfindən mənəvi terrora məruz qalmasından narahatlıqlarının ifadə ediblər və bunun səbəbini soruşublar. Rauf Arifoğlu bildirdi ki, qəzetə qarşı bu hücumun səbəbi AXCP-nin demokratik düşərgəyə şəriksiz sahib olmaq istəyidir: "Onların düşüncəsi budur ki, Müsavat Partiyası problemlə vəziyyətdədir, artıq onlara rəqib deyil. Düşünürlər ki, hətta partiyadan narazıları belə öz tərəflərinə çəkə bilərlər; ancaq onlar qəzetdən çəkinərək, belə addım atmırlar. Hesab edirlər ki, bunların müxalifəti tam götürmək, Müsavatı parçalamaq yolumdakı ən böyük maneə "Yeni Müsavat" qəzetidir. Onlar istəyir ki, Müsavat Partiyası da daxil olmaqla, düşərgəni nəzarətə götürsünlər, siyasi monopolist olsunlar".

Görüşdən sonra Tural Abbaslı [musavat.com](http://musavat.com)-a bildirdi ki, "Yeni Müsavat" qəzetinin 25 il-

# Müsavətçi gənclər "Yeni Müsavat" a gəldilər

Tural Abbaslı: "Qəzetə qarşı aparılan kampaniyanı düzgün hesab etmirəm"



liyi, həm də 6000-ci sayının çap olunması münasibətilə kollektiv və baş redaktoru təbrik etmək üçün gəliblər: "Çünki bu 25 il ərzində "Yeni Müsavat" qəzeti Müsavat Partiyasının yanında olub, mübarizəni paralel aparmışıq. Bizim də mənəvi borcumuzdur ki, bu kollektivin yanında olaq".

Tural Abbaslı vurğulayıb ki, tənqidi mövqedə olan mətbuat orqanına qarşı belə bir kampaniyanı düzgün hesab etmir: "Ona görə ki, indi tənqidçi media orqanlarının sayı getdikcə azalır. Tənqidçi mətbuatın ən oxunaqlı qəzeti və ən oxunaqlı saytı hədəfə götürülüb. Tənqidin səbəbinin də bu dərəcədə

subyektiv olduğunu nəzərə alsaq, bu kampaniya doğru deyil. İnsanlarımız gərək qəzetçiliklə müxalifətçiliyi ayra bilsinlər. Bu, fərqli yanaşmalardır. Biz jurnalistdən, qəzetdən siyasi radikalıq tələb etməməliyik. Bu, dünya təcrübəsində qəbul olunmuş bir prinsipdir. Amma onu da bilir ki, tarix hər şeyi sübut edəcək, zamanı gələndə kimin haqlı, kimin haqsız olduğu bilinəcək. Odur ki, insanlara daha diqqətli olmağı və gələcəkdə peşman olacaqları mövqedən çıxış etməməyi tövsiyə edirik. Bizim tənqid hədəfimiz Əliyev rejimi olmalıdır, onlara qarşı mübarizə aparmalıyıq".

Görüşdə həmçinin Müsavat Partiyasındakı hazırkı durum, partiyanın mitinq keçirməsi ilə bağlı məsələlər də müzakirə olub.

□ Nərgiz LİFTİYEVA

## "Əli Kərimliyə bənzəməkdənsə, Rəqsanəyə bənzəmək daha yaxşıdır"

Sərdar Cəlaloglundan AXCP sədrinə sərt cavab gəldi

**ADP** sədri Sərdar Cəlaloglunun AXCP sədri Əli Kərimli haqda dedi ki "Əli Kərimli də siyasətin primadonnasıdır?" ifadəsinə qarşı tərəfdən sərt cavab gəlib. AXCP mətbuat xidmətinin rəhbəri, "Azadlıq" qəzetinin əməkdaşı Natiq Gülləhmədov "Rejimin işgəncələrini görmüş Sərdar Cəlaloglunu Rəqsanəyə çevirənlərə Allah lənət etsin!" başlıqlı məqalə yazıb. Məqalədə S. Cəlaloglunun özünü Rəqsanənin yerinə qoyaraq müxalifətə şər-böhtan atdığı qeyd edilib.

S.Cəlalovlu isə buna cavab olaraq bildirdi ki, Əli Kərimliyə bənzəməkdənsə, Rəqsanəyə bənzəməliyi üstün tutur: "Düşünürəm ki, Əli Kərimliyə bənzəməkdənsə, Rəqsanəyə bənzəmək daha yaxşıdır. Çünki Rəqsanə sənət adamıdır. Pis yaxşı öz sənəti ilə nəyə gücü çatdır edir. Amma bu adamlar əlli cür sima, mövqə dəyişiblər. Yaxşı olardı ki, Əli Kərimli özünün qullarının arxasından çıxsin. Siyasəti bu cür vulqarlaşıdırmaq, ləyaqətsiz bir səviyyəyə qaldırmaq olmaz. Facebookda kişi adına yaraşmayan qaydada təbliğat aparırlar. Bunu tək mənə qarşı yox, bütün liderlərə qarşı edirlər. Əli Kərimlinin adı verə biləm. Əli Kərimli də ilhamə Quliyeva kimi özünə belə bir səlahiyyət götürüb ki, Azərbaycan müxalifətindəki bütün qüvvələrə ad versin. Ona görə mən demişdim ki, Əli Kərimli, sən primadonnasən nəsen ki, dialoqa gədənləri trasda duran fahişə adlandırasan. Sən özün bir bax gör haqqında nələr deyilib. İstəyirsən ki, yenidən həmin deyilənləri

bunu dəbə salmağa çalışır. Mən heç o adamların danışığına fikir vermərəm. Məni Əli Kərimliyə oxşatmasınlar, başqa kimə oxşadırlar oxşatınlar".

S.Cəlalovlu bu yolla onu əsəbləşdirməyin qeyri-mümkün olduğunu və onların dediklərini önəmşəmədiyini bildirdi: "Onlar bu yolla mənə əsəbləşdirmək istəyirlər. Amma mən əsəbləşməmirəm, bunlar boş şeylərdir. Əli Kərimli özünü Azərbaycan müxalifətinə ad vermək hüququna malik bir adam hesab edir. Mən bir dəfə televizorda qulaq asdım ki, İlhamə Quliyeva deyir ki, mən istənilən müğənniyə istədiyim adı verə biləm. Əli Kərimli də ilhamə Quliyeva kimi özünə belə bir səlahiyyət götürüb ki, Azərbaycan müxalifətindəki bütün qüvvələrə ad versin. Ona görə mən demişdim ki, Əli Kərimli, sən primadonnasən nəsen ki, dialoqa gədənləri trasda duran fahişə adlandırasan. Sən özün bir bax gör haqqında nələr deyilib. İstəyirsən ki, yenidən həmin deyilənləri



Sərdar Cəlalovlu

gündəmə gətirib yadına salmaq?! Sən bu əxlaqsızlığı yığışdırmaq əvəzinə bunu yenidən dəbə mindirmək istəyirsən?! Halbuki bundan ən çox əziyyət çəkən sən olmasan, gələcəkdə də sən olacaqsan. Düzdür, o öz ələmində guya özü danışmır, müşaviri, köməkçiləri danışır. Amma bilirəm ki, bu məsələlərə şəxsən özü rəhbərlik edir. Ona görə deyirəm ki, o adamların arxasında gizlənmə. Ətrafına yığıdığın adamları da elə seç ki, əxlaq cəhətdən normal olsunlar. Tutaq ki, heç bundan sənə xəbər yoxdur. Əgər sənə ətrafındakı adamlar bu cür əxlaqsızdırlarsa, o zaman sən kimsən?! Əli Kərimli böyük kəşf edib, virtual ələmlə işləməyi bacarıb. Cavan uşaqların həərəsinə 3-5 manat verib otuzdurub kompyuterin qabağında və öz ələmində virtual ələmdə rəy formalaşdırır. Bunun üçün də qeyri-əxlaqı yollardan istifadə edir. Mənim əs-

lində onlara cavab vermək fikrim yox idi. Bizim müraciətlə bağlı facebookda ləyaqətsiz bir söz işləmişdilər. Mən də bununla bağlı münasibət bildirmişdim ki, axı sən kimsən ki, bir partiya qərar qəbul edir, sən də dərhal buna qiymət verirsən. Mən sənə deyirəm niyə bu işi belə edirsən?! Biz 10 nəfər lider piket keçirmək istədik. "Azadlıq" qəzeti isə yazdı ki, bu, hakimiyyətin tapşırığıdır. Nə oldu bəs, hökumət bizə icazə vermədi, amma sənə min nəfərlik mitinqinə icazə verdi. Niyə?! İndi bax gör hökumətə kim işləyir. Əli Kərimli, sən iki dəfə deputat olmusan. Propansional seçkidə 1 faiz səs toplağına baxmayaraq, sənə deputatlıq verdilər. Sən həmin adamsan ki, 1998-ci ildə Əbülfəz Elçibəy prezident seçkilərini boykot etməklə haqqında qərar qəbul edəndə sən onun müavini olmağına baxmayaraq, hökumətin tapşırığı ilə gedib Etibar Məmmədovla AXCP-nin seçkiyə qatılacağı haqda sənə imza atdın. Yaxından çıxıb bunlar?! İstədiyin iki dəfə satılıb parlamente getmişən. Mən 2015-ci il iştirak edib-ətməyəcəyimi və ya seçkinin olub-olmayacağını bilmirəm. İndi mən 2015-ci ildə seçkilərdə iştirak etməsən bu ittihamları necə əsaslandıracaqsan?! Bəsdir artıq, siyasəti çirkəndirmə. İnsanın özü çirkəli olanda o demək deyil ki, çirkəliliyi siyasətə də tökməlidir. Siyasət elə bir müqəddəs fəaliyyət siferasıdır ki, biz onu göz bəbəyimiz kimi qorumalıyıq. Çünki xalqın taleyi siyasətlə həll olunur. Mənim əslində bunlara cavab vermək fikrim yoxdur. Amma bunlar o qədər ləyaqətsiz hərəketlər edir, yersiz danışirlər ki, adam cavab verməyə bilmir".

□ Günel MANAFLI





lərdə Güney Azərbaycan Televiziyasında "Günün səsi" xəbərlər informasiya buraxılışının aparıcısı, 2014-cü ildən "125-lər Siyasi Klubu"nda sədr müavini, Ümid Partiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.

2006-cı ildən beynəlxalq tədbirlərdə iştirak edir. "Gənclər siyasətində ictimai vəkillik", "Beynəlxalq gənclər işi: Müxtəlif-



## İqbal Ağazadə namizədlərlə görüşdü



**N**oyabrın 29-da Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə partiyanın Bakı şəhər bələdiyyələrinə qeydə alınmış namizədləri ilə görüşüb. Millət vəkili təbliğat kampaniyasında görüləcək işlərlə bağlı onlara tapşırıq və tövsiyələrini verib, mübarizədə namizədlərin hər birinə uğurlar diləyib.



# Ümid Partiyasının bələdiyyə üzvlüyünə namizədləri

Ümid Partiyasının Bələdiyyə seçkilərində 36 sayılı Xətai dördüncü Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədi Qasım Həsənov (Bakir Həsənbəyli),

27 iyul 1970-ci ildə İmişlidə doğulub.

İxtisasca jurnalistdir.

1987-ci ildə orta məktəbi tərifnamə ilə, 1988-ci ildə TPM-i qırmızı diplomla bitirib. 1988-91-ci illərdə Bakı Sənaye Pedaqoji Texnikumunda texnoloq, 1991-95-ci illərdə isə Azərbaycan Futurologiya İnstitutunda jurnalist ixtisası üzrə təhsil alıb. 1998-99-cu illərdə "Soros" Fondunun maliyyə dəstəyi ilə siyasi kurs bitirib.

Müxtəlif vaxtlarda "Xəlil Rza Ulutürk" Xeyriyyə Cəmiyyətinin sədri, "Qanunların İcrasına İctimai Nəzarət Mərkəzi" İctimai Birliyinin direktoru vəzifələrini icra edib.

Əmək fəaliyyətinə 1993-cü ildən müxbir kimi başlayıb. Bir neçə qəzetdə şöbə müdiri, məsul katib, baş redaktorun I müavini və baş redaktor vəzifələrində çalışıb. 2006-cı ildən Ümid Partiyası sədrinin müavini.

"Vətəndaş Hüquqlarına və Demokratiyanın İnkişafına Yardım" İctimai Birliyinin və "32-ci Gün" qəzetinin təsisçisidir.



"Azərbaycanın Bütövlüyü Uğrunda Mübariz" Qızıl Qılınc mükafatçısıdır.

Evlidir, bir oğlu, iki qızı var.

\*\*\*

Ümid Partiyasının Bələdiyyə seçkilərində 9 sayılı Binəqədi ikinci Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədi Tamilla Familqızı Məmmədova (Qulami)

**Tamilla Familqızı Məmmədova** (Qulami) 1983-cü ildə doğulub.

Orta təhsilini Bakı şəhər 88 sayılı orta məktəbdə alıb.

2001-ci ildə Bakı şəhəri üzrə keçirilən Texniki Fənnlər Olimpiadasında 1-ci yeri tutub.

2001-2005-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət

Universitetinin kulturologiya fakültəsinin bakalavr pilləsini bitirib. "Muzeşünaslıq-maddi və mədəni abidələrin qorunması və bərpası" ixtisası üzrə "Münaqişə zonalarında təcavüzə uğramış maddi mədəni abidələrin qorunmasında beynəlxalq konvensiyaların icra prinsipləri" mövzusunda dissertasiya müdafiə edərək 2008-2010-ci ildə magistratura dərəcəsinə yüksəlib. Məktəb və universitetin ictimai həyatında fəal iştirak edib, fəxri fərmanlara layiq görülüb.

Dövri mətbuatda ədəbi, ictimai-siyasi yazıları dərc olunur.

2008-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi işçi, 2010-2014-cü il-

lik, mədəniyyətlərarası təhsil", adlı Beynəlxalq təlim kurslarında, 2014-cü ildə Qazaxıstanda Çimkənd şəhərində keçirilən "Türk xalqlarının qurultayı", Turan şəhərciyinin açılışında, Gürcüstanda keçirilən "Elat Mədəniyyəti Günləri" tədbirində iştirak edib. 2014-cü ilin 13-15 oktyabrında Litva Respublikasının ev sahibliyi ilə Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində III Gənc Liderlərin Akademiyasında "Siyasetdə gənclərin iştirakı: İmkanlar və perspektivlər" forumunda "Cənubi Qafqaz Birliyi" mövzusuyla çıxış edib, Beynəlxalq Diploma layiq görülüb.

Atası Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

**Bu səhifə Ümid Partiyası tərəfindən təqdim edilmişdir**





# Ən yekə damcı

Zamin Hacı  
zaminhaci@mail.ru

**K**oreyanın baş naziri təzəlikcə Bakıya gəlmişdi, onu "Azərsu" dövlət şirkəti üçün tikilən yeni binanın açılışına da apardılar. Səbəbi o idi ki, binanı Koreya şirkəti tikir, şirkətin qəşəng də adı var: "Halla".

Mən dəyə bilərəm su idarəsinin yeni binasında kimlər "hallanacaq", ancaq bu ofisin tikilməsi zərurəti çox maraqlıdır. Hamımız görmüşük, "Azərsu"nun "20 Yanvar" metrosunun üstündə onsuz da böyük bir ofisi var, bundan başqa say-siz-hesabsız yerli ofislər də tutublar. Lakin camaat üçün normal su təchizatı həmişə problem olaraq qalıb. Bakının hər yerində partlamış su boruları, yayda əlində vedrə su daşıyan, qışda həyətdən qar yığıb eridən zəhmətkeşlər görmək mümkündür. Özü də idarənin su borularının çürük yerlərini təmir etmək üçün gülməli metodları var, misal üçün, deşiyə taxta pazlar vururlar. Suyun qanunsuz satışı, külli miqdarda su oğurluqları, dövlət büdcəsindən idarəyə ayrılan milyonların şirkət rəhbərinin qohum-əqrəbası arasında tendersiz pey-püş edilməsi və sairə - "Azərsu"nun indiki və keçmiş menzərəsi budur.

Sözümün canı odur ki, idarəyə köhnə ofisi də həram idi, buna nə üçün təzəsinə tikirlər, iqtisadi əsaslandırma necədir, məlum deyil.

Ofis xəstəliyi yazımın əsas iqtisadi bələlənəndən biridir, bunlar hər yeri funksional olmayan, uydurma yaraşığı üçün qayırdıqları ofislərlə doldurublar. Həksimsiz diaqnostika mərkəzləri, idmançsız olimpiya mərkəzləri, təhsilsiz məktəb binaları, hüquqsuz məhkəmə salonları və sairə - bu boşluq kateqoriyalı tikintilərdən çox saymaq mümkündür. İndi bir dəne də qupquru su ofisi olsun, problem deyil, xalqımız dözümlü xalqdır. Sadəcə, mənə ofisin quruluşu, xarici görkəminin dizaynı məzəli gəlirdi. Yapıştlar "Azərsu"nun yeni binasını... su damlasına oxşadıblar.

Əlbəttə, suyun damcı-damcı gəldiyi ölkədə anlaşılın dizayndır, amma bu konsepsiya başqa dövlət binalarına da tətbiq ediləcəkm? Məncə lazımdır. Qoy Müdafiə Nazirliyi üçün güllə formasında, Kənd Təsərrüfatı Nazirliyi üçün turp şəklində, Səhiyyə Nazirliyinə adam bədəninə oxşar binalar düzəldilsin. O cümlədən, Səhiyyə Nazirliyi sisteminə başqa binalar da bu dizayna uyğun olsun: kardiologiya xəstəxanası üzək, urologiya sidik kəməsi şəklində olsun və sairə. Bu sahədə fənci ziyalılar oxucuların ixtiyarına buraxıram.

Xəbərdə deyilirdi ki, "Azərsu"nun yeni ofisində su muzeyi də olacaqdır, bunu lap çox alqışlayırıq, hətta ətrafında six birləşir. Çünki bu gedişlə yaxın zamanlarda Azərbaycanda bir çox yaşayış məntəqələrində su elə muzeydə olacaq.

Forma dalyca qaçan məzmunusuz idarəçiliyə başqa misal Binaqədi rayonu ərazisində tikilən məscidə bağlıdır. Fikir verməyinizə, yapıştlar bu məscidi "Cənubi Qafqazın ən böyük məscidi" deyə reklam edirlər, bu zaman necə gülməli olduqlarını anlamırlar. Məsələ ondadır ki, Cənubi Qafqazda müsəlmanların çox yaşadığı tek dövlət elə Azərbaycandır. Guya ermənilər və gürcülər "ən böyük məscid" tikməli imiş... Bəs niyə "Cənubi Qafqaz" deməyə məcbur olublar, "Bütün Qafqaz" deyə bilmirlər, bunun da gülcünc səbəbi var: Çeçenistanı karikatur rəhbəri Ramzan Kadırov bizim yapıştları qabaqlayıb, vaxtilə Qroznada çox böyük məscid tikdirib. O üzden yapıştların dili gödəlib "Cənubi Qafqaz" a girib.

Amma lap sən tutalın dünyanın kainatın ən böyük məscidini "Vorovski" də tik - bununla nə deyişir? İnsanlar daha düzgün olur? Yoxsa fənci din minarəsi uzun olanda dua Allaha tez çatır? Siz heç Qərbdə kiminsə "Ən uzun kilisə tikdik" deyə xoruzlandırdığını görüb-əşitmişiniz? Mən rast gəlməmişəm. Belə kompleksli xalqlar, "ən yekə filan şey bizdədir" deyənlər nədənsə müsəlman şərqində doludur.

Halbuki elm deyir ki, ölçü yox, funksionallıq önəmlidir. (Həm də sizin fikirləşdiyiniz mənada). Gərəkdir evdə çarpayının altına qoyacağım (başqa yer qalmayıb, hər yer çəndir) növbəti su bakını mən də damcı şəklində düzəltmişəm.

# 8-9

"Şərq-Qərb" Araşdırmaları Mərkəzinin sədri, politoloq Ərəstun Oruculu "Yeni Müsavat"a geniş müsahibə verib. Onunla müsahibənin üçüncü-sonuncu hissəsini təqdim edirik.

(əvvəllə öten sayımızda)  
- Bizim nümunəmizdə sırf media fəaliyyəti ilə məşğul olan bir qəzeti hədəfə götürməyi doğru sayırız mı?

- Xeyr. Nəinki sizin qəzeti, ümumiyyətlə, sırf media fəaliyyəti ilə məşğul olan heç bir mətbu orqanı hədəfə götürmək olmaz. Uzağı bir dəfə qeyd etmək olar ki, filan qəzet filan şeyi səhv yazıb, düzü isə belədir. Bununla da məsələ bitməlidir. Qəzətə qarşı ardıcıl hücum isə siyasi qüvvənin əsas hədəfindən yayınmış konsepti dəyişməsi deməkdir. Müsahibənin başlanğıcında marginallaşmadan danışdım. Marginallaşma həm də bu cür davranışların nəticəsində baş verir. Daha ciddi məsələlər qoyulur kənara, xırda bir məsələdən tutulur və başlanılır onu çeynəməyə. Bu tip fəaliyyətlə məşğul olanlar anlamırlar ki, bu onların özü-nü dəyərdən salır. Nə qədər eyni şeyi etmək olar, nə qədər eyni şeyi yazmaq olar? Axı insanlar bunu yazanlardan, deyənlərdən yorulur. İnsanlar başqa şeylər gözləyir, bu qüvvələr isə marginallaşma yolunu seçirlər. Bərdəfəlik bilmək lazımdır ki, hər bir media orqanının oxucu auditoriyası qazanmaq taktikası olur.

- Həbsdə xəstə dustaqlar var. Alah eləməsin, onların başına bir iş gəlsə, Azərbaycan hakimiyyətini "Maqnitksi sanskiyası" gözləyə bilərmiz?

- Birmənalı olaraq gözləyir. - Rusiyadan fərqli olaraq sanki Azərbaycan hakimiyyətini Qərbdə çox qüdrətli və görünməz əllər qoruyur. Bu belədir? Belədirsə, kimdir onlar? Belə qorumanın əhəmiyyəti nədir? Əgər Rusiya hakimiyyətinin daha aqressiv olmasını stimullaşdırmırıq?

- Aqressiyanın səbəbi təkə arxayınlığı yox, həm də uğursuzluqdur. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin aqressiyanın artması onun uğurundan qaynaqlanır. Əslində arxada uğursuzluq var. Rusiya üstümüzə gəlir...

- Azərbaycan olaraq üstümüzə gəlir, yoxsa hakimiyyətin üstünə gəlir?

- Azərbaycan olaraq hakimiyyətin üstünə gəlir. Çox təəssüf ki, bu gün yenə rusiyapərəstlik notları artır. Bu, Azərbaycan cəmiyyətində görünür. Maraqlı bir araşdırma üzərində işləyirəm. Harvard Universitetindən bir araşdırma mərkəzi xahiş edib. Son iki yüz il ərzində Cənubi Qafqaz bölgəsində əhali tərkibinin dəyişməsi və bunun bölgədəki mədəni, ictimai-siyasi, iqtisadi duruma təsiri mövzusunda geniş həcmli bir işdir. İstisna eləmirəm ki, bu, mənim doktorluq dissertasiyayın mövzusu ola bilər. Gəlin baxaq görə 200 ildə Rusiya bizə nə verib? Rusiya bizim torpaqlarımızda bizə düşməni kimi baxan Ermənistan dövlətini yaradıb, Rusiya bizə Qarabağ problemini verib, Rusiya bizə üç dəfə əlifba dəyişməyi verib, millətin adının dəyişməsinə verib. Biz ondan ayın nə gözləyirik?!

- Bundan sonra daha nə verə bilərlər?

- Sadəcə olaraq, bizi millət kimi, dövlət kimi məhv edə bilərlər. Rusiyadan bundan artığını gözləmirəm. Belə vəziyyətdə cəmiyyətdə rusiyapərəstliyin müşahidə olunması təəssüf yaradır.

- Azərbaycan iqtidarının aqressiyanın artmasının kökündə Rusiya amili də varmı?

- Rusiya amili də, Qərb amili də var. Çünki Qərbin də öz tələbləri var.

- Niyə Azərbaycan iqtidarını hər hansı birini açıq şəkildə seçmir?



# "Neftin ucuzlaşma amili Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirə bilər"

## Politoloq Ərəstun Oruculu: "Azərbaycan hakimiyyəti istəmir Ukraynanın vəziyyətinə düşsün"; "Bu gün Qərb-Rusiya qarşılıqlı fonunda seçim eləmək çox risklidir"

**"Hakimiyyət çalısır ki, bu şəraitdə balans saxlasın. Nə oraya, nə buraya inteqrasiya olmsın. Çünki inteqrasiya həmişə müəyyən çətinliklər yaradır"**



**"İqtidarın mütəşəkkil opponent düşərgəsi yoxdur. Çox böyük ehtimalla belə gətsə, olmayacaq. Amma beynəlxalq basqılar artır və artacaq. Bu fonda ola bilər ki, hakimiyyət həqiqətən də siyasətində hansısa dəyişikliklər ələsin"**

- Birinci, obyektiv səbəbdən eləmir. Azərbaycan hakimiyyəti istəmir Ukraynanın vəziyyətinə düşsün. Bu obyektiv səbəbdir. Heç kim təminat verə bilməz ki, açıq seçim edilsə, bu olmayacaq. Dəfələrlə Moskvadan Azərbaycanın ünvanına hədələr səslənib. Hökmən deyil ki, dövlət rəsmilərinin dili ilə olsun. Hakimiyyətin sözü-nü dəyən ekspertlərin dili ilə hədələr səslənir. Bu gün Qərb-Rusiya qarşılıqlı fonunda seçim eləmək çox risklidir. Hərçənd mən həmişə seçim eləmək tərəfdarı olmuşam. Seçim edilmədiyi üçün hər tərəfdən Azərbaycanın, hakimiyyətin üstünə gəlirlər. Hakimiyyət çalısır ki, bu şəraitdə balans saxlasın. Nə ora-

ya, nə buraya inteqrasiya olmsın. Çünki inteqrasiya həmişə müəyyən çətinliklər yaradır. Subyektiv tərəf isə odur ki, hakimiyyət çalısır ölkəyə, bütün proseslərə, resurslara tam nəzarəti əlində saxlasın. İndiki zamanda isə bu, mümkün deyil, dünya qloballaşır. Hələ 2010-cu ildə deyirdik ki, yeni dünya düzəni formalaşır. Beş il əvvəl kiməsə desəydiniz ABŞ-la İsrailin münasibətləri o dərəcədə dəyişə bilər ki, İsrail Rusiya ilə mütəfiq olacaq, sizə güldərdilər. O zaman mümkün görünməyən artıq baş verir. İsrail mütəfiqində çox ciddi anti-Amerika ovaqları var. ABŞ siyasi çevrələrində isə İsrailin ünvanına çox kəskin ittihamlar var. Hələlik

münasibətlər ciddi ayrılma nöqtəsinə gəlib çatmayıb. Ancaq istər-istəməz, münasibətlərdə ciddi çatlar əmələ gəlib. Digər ölkələrin təmsilində də nümunələr görmək olar. Yeni dünya düzəni deyilən prosesə artıq start verilib. Bu, zərurətdəndir. Alternativ enerji faktorunun əhəmiyyəti artırılır. Ən geci belə alternativ enerji sahəsində çox ciddi, sensasiyon yeniliklər olacaq...

- Yeni neftə gərəklə olmayacaqdır?

- Ehtiyac azalacaq. İndiyə qədər neftə, qazla bağlı siyasət həyata keçirəndə bunun çox ciddi politoloji, geosiyasi təhlili olmalı idi. Nə Rusiyada, nə Azərbaycanda bu işlənməyib. Amerikalılar elan elədilər ki, 2020-ci ildə şist qazı, şist nefti gəlir gündə. 2020-ci ildə ABŞ dünyanın ən böyük neft-qaz istehsalçısı, ixracatçısı olacaq. Bu gün isə artıq 2017-ci il səsləndirilir. Sabah mən eşitsəm ki, bu, 2015-ci ildə olacaq, təəccüblənərəm...

- Bəs əslində nə vaxt olacaq?

- Böyük ehtimalla 2015-ci ildə. ABŞ-da şist neftinin hasilatı ola bilsin ki, yüksək həddə gətəcək.

- Bu, dünyaya, Azərbaycan kimi neft, qaz ixracatçısı olan ölkələrə necə təsir edə bilər?

- Təsiri indidən görünür. Bazar hazırlanır.

- Azərbaycan neftinin qiymətinin daha da aşağı düşməsinə Azərbaycanda hakimiyyət dəyişikliyine səbəb ola bilərmi?

- Bəli.

- Bu qədərmi neft amili siyasətdə önəmlidir?

- Tam əslində. Bir ölkənin ki ixracatının 92 faizi neftdən əslidır, başqa qədərmi neft amili siyasətdə önəmlidir?

- İctimai Palata dövründə hazırlanmış və hakimiyyətə təklif olunmuş "Yol xəritəsi" yenidənmi aktuallaşdır?

# Müsahibə

- Əlbəttə. İctimai Palatanın hazırladığı "Yol xəritəsi" çox obyektiv sənəd idi. Səbəbi çox sadədir. Onu hazırlayan insanların şəxsi iqtisadi marağı yox idi. Belə olanda insanlar obyektivlik sərgiləyir. Azərbaycanda təcili şəkildə islahatlara başlanmalı, iqtisadiyyat iverləşdirilməlidir. Rusiyada sürətlə iqtisadi böhran yetişir. Əmək miqrantı olan azərbaycanlıların böyük bir hissəsi orada qazandığı pulun bir hissəsini valyutaya çevirib Azərbaycana ailəsinə göndərir. Azərbaycanda xeyli sayda ailələr var ki, çörək gətirəni Rusiyadadır. Rublun dəyərdən düşməsi nəticəsində Azərbaycanı göndərilən məbləğ təxminən iki dəfə aşağı düşdü. Rusiya belə vəziyyətdə miqrant bazarını liberallaşdırmaqla ölkəyə daha ucuz işçi qüvvəsini cəlb edir. Rusiyaya daha ucuz işçi qüvvəsinin axını olacaq. Orada yaşayan və nisbətən oturuş-

- Bundan sonra hətta gözləyirsiniz ki, sizi çağırın dinləsinlər?

- Yox. Gözləmirəm. Elə yazdıqlarımı oxusunlar, kifayət ələyəcəkdir. Kəskinliyi qoysunlar bir kənara, baxsınlar ki, xətt nədən ibarətdir.

- Aslan İsmayilov kimi Ramiz Mehdiyevə açıq məktub yazmaq istəmirsiniz?

- Xeyr. Mən heç kəsə açıq məktub yazmaq fikrində deyiləm. Buna ehtiyac da duymuram. Mən hesab edirəm ki, açıq məktub yazmaq, bu kimi şeylər daha çox piar xarakterindədir. Piara isə ehtiyacım yoxdur. Öz fikirlərimizi ictimaiyyətlə bölüşməklə yetərincə piar aparıram.

- Əgər təklifinizi rəsmi irəli sürməyinizə hakimiyyətin minimum da olsa hansısa müsbət addım atacağını gözləyirsinizsə, bunu niyə təklif edirsiniz?

- Daxil olması gözlənilir. İran prezidenti elan etdi ki, İran Avropanın enerji təhlükəsizliyində iştirak etməyə hazırdır. Dünyanın enerji menzərəsi əsaslı şəkildə dəyişir.

- Azərbaycan siyasəti faktorla əsaslı şəkildə təsir göstərən enerji amilinin bu vəziyyətdə olması ilə bir vaxtda parlament seçkiləri yaxınlaşır. 2015-ci il parlament seçkilərində dəyişiklik ola bilərmi? Vəziyyət başqa cür cərəyan edə bilərmi? Demokratik düşərgə dirçəlmə, toparlanma kimi şans ələ ələyə bilərmiz?

- 2015-ci ilin təkcə enerji amili ilə əlaqələndirməyə. 2015-ci il Azərbaycan ilk Avropa Ünyanın lideri. Bu özü də bir ciddi amildir. Bu maddəyə dövlətin, hakimiyyətin reputasiyası da qoyulub. Baxaq görə bu necə alınacaq...

- Siz necə alınmasını istəyirsiniz?

- Səməni deyim ki, çətindir mənə bu suala cavab vermək. Təbii ki, mən maraqlıyam dövlətin dünyada nüfuzu artdır. Digər tərəfdən, hakimiyyətin siyasəti ilə razı olmayan şəxs kimi mən başa düşürəm ki, hakimiyyət bundan şəxsi marağı üçün istifadə edəcək. Hər halda, mən birincinin olmasını istəyirəm. Məncə, alınsa, pis olmaz.


Parlament seçkilərinə gəlincə, seçkilər neftin qiymətinin düşməsinə gətirdiyi çətinliklər fonunda, bütöcə kəsinir artması, ciddi bahalaşma fonunda, Avropa Ünyasının təsiri fonunda keçiriləcək. Bu gün baxanda deyilə bilər ki, seçki illi gərgin görünür. Çünki qeyd olunan məsələlərin fonunda hakimiyyətin müəşəkkil opponet düşərgəsi yoxdur. Çox böyük ehtimalla belə gətsə, olmayacaq, Amma beynəlxalq basqılar artır və artacaq. Bu fonda ola bilər ki, hakimiyyət həqiqətən də siyasətdə hansısa dəyişikliklər ələsin. Tutarım ki, bugünkü parlament hazırkı həyətdə gələn il də təyin olunacaqsa, bu, Azərbaycan üçün hər şeydən ən böyük uğursuzluq olacaq. Parlamentdə heç olmasa parlamentin üçdə bir qədər yeni nəfəs, yeni ruh olması çox vacibdir. Bax, gələcək üçün bundan çox şey əslidır. Olacağına isə tam əmin deyiləm. Çünki hakimiyyətin içi çox ziddiyyətlidir.

- Bas müxəlifətə gələn il üçün proqnozunuz necədir?

- Bu, hakimiyyətdən əslidır. Əgər hakimiyyət marta qədər siyasi məbuslan azad edəcəksə, müxəlifət ola bilsin seçkiyə hazırlığa başlasın. Azad eləməyəcəksə, müxəlifətin hüquq müdafiəçiliyi fəaliyyəti davam edəcək.

# USA VAT

N 294 (6003) 2 dekabr 2014



**Hüseynbala SƏLİMOV**

Əslində bütün əməllər var. Neftin və qızılın qiyməti düşür, aparıcı dövlətlər Rusiyaya qarşı sanksiyaları bir-birinin ardınca qəbul edirlər...

Amma bir tərəddüd də var. O da onunla bağlıdır ki, son illərdə Rusiya ilə sıcaq münasibətləri olan siyasətçilər və hətta ölkələr meydana çıxıb. Amma bu ölkələr Rusiyanın dostu olsalar da ABŞ-ı və Avropanı itirmək istəməzlər...

Bizə bir dəfə soyuq müharibəni, daha doğrusu, onun finalını yaşamaq nəşir olub. L. Brejnev vəfat edəndə, hətta onun ömrünün son illərində aydın idi ki, ölkə daha belə davam edə bilməz, hətta hansısa dəyişikliklər olmalıdır. Y. Andropovun hakimiyyətdə gəlişilə bu ümidlər bir az da artdı. Amma hansı olundu ki, Y. Andropov da nə etmək lazım gəldiyini bilmir - gah Koreyaya məxsus səmşin təyyarəsi vurulur, gah "milyonlar"ın istehsalı artır, gah da gündüzlər işləməyənlər işə qayıdaraq "oblaya" lır keçirilirdi...

Elə bu səbəbdən qoca və xəstə Y. Andropovun dünya siyasətinə təfəsi onun M. Qorbaçova dəstək verməsi oldu. Amma ölkə M. Qorbaçovdan əvvəl hələ bir müddət K. Çernenko dövrünü yaşadı...

Sonra da M. Qorbaçov gəldi. Və bundan sonrası artıq hamıya yaxşı bellidir.

Bu kiçik tarixi ekskurs nəyə lazım idi? Rusiyada indi tamamilə başqa vəziyyətdir-qoca və xəstə siyasətçilər siyasətdən çəkilib gədlilər... İnsanların bir qismi dəyişikliklərin zərurətini anlayırlar. Amma böyük əksəriyyət isə V. Putinə dəstək verir.

Düzdür, adam inana da bilmir ki, Rusiyada düzgün sorğu keçirilsin... Amma başqa sorğular da yoxdur və məcbur ki, mövcud vəziyyətdə, daha doğrusu, mövcud sorğulara inanmaq kifayətlənək...

Təbii ki, Rusiya SSRİ deyil. İlk baxışda onun dünyaya çağırış hesab ediləcək qlobal ideyası da yoxdur. Ölkədə əvvəlki planlı dövlət iqtisadiyyatından fərqli olaraq başqa iqtisadiyyatı bərqərar olub...

Bunlar, necə deyirlər, hamısı məlum. Amma dünya ölkələri Rusiyanın keçmiş sovet məkanına gəldikcə artan müdaxiləsindən narahatdır. Ukraynada baş verən proseslər bir növ Qərb ölkələrinin səbrini daşdırırdı...

İndi dünya tamamilə başqa durumdadır. Artıq öz ərazisində əlavə torpaqlar birləşdirilməsi təcrübəsi təqdir olunmur. Rusiya isə Kırım özünə birləşdirib və indi hamı narahatdır ki, Qara dəniz tamamilə Rusiyanın nəzarətinə keçə bilər...

Ona görə də gəldikcə daha çox siyasətçi soyuq müharibədən danışmağa başlayıb. Düşünürük ki, bu böyük nüvə dövləti olan Rusiyaya qarşı ən yaxşı və ən effektiv üsuldur...

Təbii ki, bu pressinqi təkə Rusiya hiss etməyəcək. Bütün nəf və qizl istənilən edən ölkələr də bu və digər dərəcədə həmin pressinqi hiss edəcəklər.

Amma növbəti soyuq müharibə bir cəhəti ilə fərqlənir. İndi onun bir ünvanı var və bu da Rusiyadır. Əvvəlki soyuq müharibənin ünvanı isə kommunist blok u idi. İdeoloji soyuq müharibənin bir siyasi məzmunu və siyasi ideologiyası vardı.

İndi isə bu, az hiss olunur. Bəlkə də bu təzyiqləri bütün aqressorlara qarşı yönəltmək olardı. Və yaxud da ki, anti-demokratik ölkələrin hamısını təcrid etməyə cəhd etmək olardı...

Amma indi belə bir proqram yoxdur və yeni soyuq müharibə özünün geosiyasi çalarları ilə daha çox diqqət çəkir. Bir tərəfdə Rusiya, o biri tərəfdə isə hətta ərəb monarxiyalı...

Amma narahət olmağa dəyməz. Birinci soyuq müharibədə də belə nüanslar vardı. O vaxt da, məsələn, ərəb monarxiyalı Qərbin neft siyasətində olduqca mühüm rol oynadırlar...

Həm də hər məsələ açıq qalır. Bu soyuq savaş təkə Qərbin açdığı savaqla olacaq, yoxsa digər böyük dövlətlər də ona qoşulacaqdır? Hələlik bu xüsusda bir söz demək çətindir...

Rusiya Çinin təmsilində özünün iqtisadi və siyasi xilaskəlini görür. İndi həm Çin Rusiyanın neftini və qazını xilas edəcək bir ölkə kimi baxır. Amma Çin heç bir vaxt ABŞ-la münasibətlərini korlamağa gətmez, çünki onun əsas ticari tərəfdaşlarından biri ABŞ-dır...

Həm də hər şey dünyaya neft bazarındakı konjunkturdan əslidır. Çin neftin və ya qazın qiymətini dəyişməq iqtidarında deyil...

Ona görə də "Rusiyanı nə və ya kim xilas edəcək?" sualı bu gün təkə ritorik məzmun kəsb etmir. Soyuq müharibələr düşmənin obrazı formalaşdırmaqdan başlıyır. Rusiya da indi hələki bununla məşğuldur...

Amma burada qəbllərin dediyi bir fikir yada düşür: rusiyalılar həmişə özləri üçün böyük problemlər yaradır və sonra da həll etməyə girişirlər. Amma bəzən həlli müşkül problemərə də olur...



# "Hər hansı bir qəzətə qarşı ardıcıl hücum siyasi qüvvənin əsas hədəfindən yayınmış konsepti dəyişməsi deməkdir"







**Əli** Kərimlinin bütün siyasi həyatı mahiyyət etibarilə sonsuz kolliziyalar və uyğunsuzluqlar zəncirindən ibarətdir. Söhbət onun böyük arzuları ilə kasad imkanları arasında, yüksək hədəflərlə həmin hədəflərə naməlum üsullarla çatmaq arasında, hüduzsuz liderlik iddiaları ilə buxovlanmış natamamlıq kompleksi arasında, həmçinin nomenklatur karyeraya doğru gizli hərisliklə müxalif düşərgədə "oturub qalma" məhkumluğu arasında, şəxsi böyüklük maniyası ilə kənardan özünə adekvat dəyər və saygının olmaması arasında uyğunsuzluqlardan gədir.



# Əli Kərimlinin faciəsi

Böyük iddialarına rəğmən, müxalifət düşərgəsində o, həmişə ikinci tip rollarda olub, daim başqalarının kölgəsində qalıb; onun əsas faciəsi odur ki, heç vaxt hakimiyyət sükanı arxasında olmayacaq...

Bu günədək də özünün böyük arzuları səviyyəsinə qalxmaq üçün dəridən-qabıqdan çıxan, lakin ona çata bilməyən, real imkanlara qane olmaq qabiliyyətindən məhrum Əli Kərimlinin siyasi faciəsi əsasən də bu kolliziyalardan və uyğunsuzluqlardan qaynaqlanır. Daim özünü bürüzə verən həsəd və məyusluq, hirs-hikkə də elə burdandır.

Bu adam sözsüz ki, mübahisə doğurmayan uyğunlaşma qabiliyyətinə, siyasi fəaliyyət və siyasi karyera üçün lazımı bilik və bacarığa malik idi. Ancaq tale və hadisələrin tarixi axarı onunla çox qəddar şəkildə zarafat elədi - Kərimlini parlaq nomenklatura yolundan tikanlı müxalifətçilik yoluna döndərdi. Əgər tarixin və qəderin belə dönüşü olmasaydı, o özünün şəxsi keyfiyyətləri və adaptasiya qabiliyyəti he-

Faktiki surətdə Əli Kərimlinin bütün müxalifətçi bioqrafiyası ona mane olanlarla yorulmadan mübarizə aparmaqdan, ondan yuxarıda duranlarla və özünün həsəd apardıqları ilə mübarizədən, habelə, daxili natamamlıq kompleksini önləmək uğrunda, lider rolunda özünü təsdiq uğrunda mübarizədən ibarətdir. Özü də bu mübarizədə qaydasızdır, bu mübarizədə on-

sində dominantlığa iddia edə bilmir.

Əli Kərimlinin prezident seçkilərində də bəxti gətirməyib. O, həmişə öz ambisiyalarını boğmaq və müxalifətin hansısa daha şanslı liderinə - İsa Qəmbərə və ya Etibar Məmmədova müşayiətçilik eləməli olub. Lakin son 2013-cü il seçkiləri ərəfəsində o, heç kimdən gizlətmirdi ki, indi məhz növbə onundur və bütün müxalifətin də məhz onun namizədliyini müdafiə edəcəyinə çox ümidli idi. Lakin yekunda yenə "mane olanlar" tapıldı və Əli Kərimli yenidən - bu dəfə Cəmil Həsənlili üçün müşayiətçi rolunda çıxış edəsi oldu.

Onun daima əsas lider roluna iddiası heç vaxt müxalifətin ən müxtəlif formatlarında dəstək tapmayıb. Belə ki, İctimai Palatada formal bərabər statusları olsa da, qeyri-ədalətli lider İsa Qəmbər olub. Milli Şurada da "birinci skripkaçı" rolu əvvəlcə Rüstəm İbrahimbəyova və Eldar Namazova məxsus olub, sonra isə seçkilər kontekstində Cəmil Həsənliliyə və İsa Qəmbər-Əli Kərimli paritet cütlüyünə keçib.

Taleyin bütün ironiyası ondadır ki, Əli Kərimli yalnız bu və ya başqa təşkilatın böhranından, çöküşündən və ya parçalanmasından sonra - yalnızca onların dağıntıları üzərində lider statusu qazanıb. O, AXCP lideri postuna da məhz bu təşkilat böhranı keçirəndən və parçalanandan sonra keçib. İndiki Milli Şurada kölgə liderliyini isə o, bu təşkilatın dezintegrasiya böhranından sonra qazanıb.

**"Əli Kərimlinin faciəsi həm də ondadır ki, o öz təmin olunmamış böyüklük maniyası ilə yanaşı, patoloji təqib maniyasından da əziyyət çəkir. Bu iki maniyanın bir yerdə olması isə olduqca təhlükəli qarışıq yaradır"**

sabına köhnə sovet sistemi çərçivəsində parlaq bir komсомol və partiya karyerası qura və yaxud indiki hakimiyyət dönməndə oliqarxların və hakim elitanın liderlər çevrəsinə düşə bilərdi. İndi isə o, AXCP sədri olaraq, sadə və perspektivsiz bir rolla kifayətlənməyə məcburdur.

\*\*\*

Əli Kərimlinin faciəsi həm də ondadır ki, o özünün təmin olunmamış böyüklük maniyası ilə yanaşı, həm də patoloji təqib maniyasından əziyyət çəkir. Bu iki maniyanın bir yerdə olması olduqca qəribə və təhlükəli bir qarışıq yaradır. Ona həmişə elə gəlir ki, həm iqtidar, həm də müxalifət daxilindən hazırlanan planların, qayğı və təqiblərin baş obyektidir. Hər şey ona mane olur, hər şeydən və hamıdan özünə, özünün iddialı planlarına təhlükə görür.

**"Kərimlinin fəlakəti həm də ondadır ki, onun nomenklatur-komanda, avtoritar, qismən də "reketçi" idarəçilik tərzini aşiq-aşkar demokratik düşərgənin tələb və gözləntilərinə cavab vermir"**

ranından sonra, oradan İsa Qəmbərin, Eldar Namazovun, Lalə Şövkətin, Rəsul Quliyevin öz çoxsaylı tərəfdarları ilə çıxıb getməsindən sonra və bir də Cəmil Həsənlinin özünün könlü "liderlik kapitulyasiyası"ndan sonra əldə edib.

\*\*\*

Kərimlinin faciəsi həm də ondadır ki, onun nomenklatur-komanda, avtoritar, qismən də "reketçi" idarəçilik tərzini aşiq-aşkar demokratik düşərgənin tələb və gözləntilərinə cavab vermir. Liderliyə çatmaq üçün çoxillik sıxıntısı və intizarı ona gətirib ki, Elçibəy partiyasının bir hissəsini və Cəmil Həsənlinin formal sədr olduğu Milli Şuranın qalıqlarını şəriksiz ələ keçirən Əli Kərimli, nəhayət, qərara gəlib ki, demokrat maskasını kənara tulasın və bütün müxalifəti özünə tərəf əymək kimi utopik istəklə alışıb-yansın.

Elçibəyin demokratik partiyasından ona qalan hissəsini Əli Kərimli tədricən onun çağırışı ilə istənilən demarşa hazır

**"Ölkə prezidenti olmaq istəyən partiya lideri periodik şəkildə populyar qəzetlə vuruşur - bu döyüşə özünün bütün partiya funksionerlərini və "şəbəkə xuliqanları"nı cəlb eləməklə..."**

olan, uniformalı və zombiləşmiş funksionerlərin sektasına çevirib. Milli Şuranın yerdə qalan qalığı da indi analoji vəziyyətə çatdırılmaqdadır. Partiyanın əsas çap orqanı olan "Azadlıq" qəzeti isə artıq tamamilə məhrum olub və Əli Kərimlinin özünün böyüklük maniyası və təqib maniyasının ifadə rəpu-rona çevrilib. Buna müvafiq də qəzet indi vur-tut iki funksiya yerinə yetirir - Əli Kərimlini böyük göstərmək, bir də iqtidar və müxalifətdə ona mane olan, yaxud Kərimlinin xoşuna

gəlməyənleri təqib etmək. Qəzet haqda məxsusi olaraq aşağıda söz açacağıq.

Əli Kərimlinin siyasi iddialarının tragikomik yekunu odur ki, nə ümummilli məşabtda, nə də bütövlükdə müxalifət məşabtda dominant lider ("fürer") olmağı bacarmayan bu adam görünür, hələlik partiya "füreri" rolu ilə kifayətlənmək qərarına gəlib.

Əli Kərimlinin siyasi obrazının və ya ideologiyasının transformasiyası haqda danışmağa dəymir, çünki heç bir transformasiya baş verməyib. O, həmişə nomenklatur-avtoritar şəxs olub və zaman-za-

Nəşrin sonuncu tanınan baş redaktoru Qənimət Zahid idi. Bu gün isə "Azadlıq" hakimiyyətin orqanı olan "Yeni Azərbaycan" nəşri kimi özünün tanınan redaktoruna və yaradıcı şəxsinə malik deyil və hamı tərəfindən Əli Kərimlinin qəzeti kimi qəbul edilir. Nəşrin redaktoru və kollektivi Kərimlinin şəxsinə partiyanın iradəsinə reallaşdırır.

Nonsens də ondadır ki, "Azadlıq" və "Yeni Müsavat" qəzetləri arasında növbəti "atışma" başlayanda bu, həmişə redaktorlar və yaradıcı kollektivlər arasında "savaşa" yox, Əli Kərimli tərəfindən qı-

**"Taleyin ironiyası ondadır ki, Əli Kərimli həmişə yalnız bu və ya başqa təşkilatın böhranından, çöküşündən və ya parçalanmasından sonra - yalnızca onların dağıntıları üzərində lider statusu qazanıb"**

dındır ki, avtoritar liderin zülmü altında demokratik təşkilatlar mövcud ola bilməz - onlar ya lideri kənarlaşdırmalıdır, ya da başqa cür olmalıdırlar. Elə ona görə demokratiya AXCP-dən də, Milli Şura və "Azadlıq" qəzetindən də çıxıb getdi...

\*\*\*

Azərbaycanda bütün populyar müstəqil KİV-lər təkce öz adlarına görə yox, həm də təsisçisi və baş redaktoruna görə tanınır. Və bu, elə-belə

İndi də Kərimli və qəzeti tərəfindən növbəti hücum başlayıb. Yeni bir tərəfdə - partiya lideri, digər yanda isə - redaktordur. Təsəvvür edirsizmi?! Ölkə prezidenti olmaq istəyən partiya lideri periodik şəkildə populyar qəzetlə vuruşur - bu döyüşə özünün bütün partiya funksionerlərini və "şəbəkə xuliqanları"nı cəlb eləməklə.

İndi bir anlığa fantastik bir ehtimal edək ki, Əli Kərimli Azərbaycan prezidentidir. Onun avtokratik idarəçiliyi dönməndə redaktorların, jurnalistlərin, elektron və çap nəşrlərinin halı necə olar? Axı əgər o, indinin özündə heç bir xüsusi səlahiyyəti olmaya-olmaya nə vaxtsa şanlı bir qəzet olmuş "Azadlıq"ı zombiləşən, bütünlüklə partiyaya tabe olan orqana çeviribse, zaman-zaman başqa nüfuzlu qəzetlərlə savaşırsa, gör prezidentlik hakimiyyəti əldə edəndən sonra ölkənin media məkanını hansı yazıq və kölə duruma salar! Onun prezident olacağı halda söz azadlığının, plüralizmin və tolerantlığın səviyyəsini təsəvvürə gətirmək belə dəhşətdir.

Ancaq bunlar fantastika sahəsinə aid mülahizələrdir, çünki Əli Kərimlinin əsas faciəsi odur ki, o, heç vaxt hakimiyyət sükanı arxasında olmayacaq.







## Abbas Abbasovun oğlu Elmar Vəliyevlə münasibətlərindən danışdı

### Aydın Abbasov: "Deputatla hansısa regionun icra başçısı arasında ziddiyyət ola bilər"



Aydın Abbasov

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov uzun fasilədən sonra danışdı. Modern.az-a müsahibə verən deputat uzun müddət mətbuatdan yayınmasının səbəbinə aydınlıq gətirərək deyib ki, sadəcə, üzde olmaq istəmir. A.Abbasov deputatı olduğu Gəncədə doğulmasına baxmayaraq, orada yaşamadığını söyləyib. Bununla belə bütün yay tətilini Gəncədə keçirdiyini bildirib: "Bəzi insanlar təəcüblə deyir ki, sən Gəncədə yaşamamısan, amma Gəncənin bütün küçələrini, məhəllələrini, orada yaşayan insanları, onların ləqəbini belə bilirən. Ona görə ki, zamanında Gəncədə çox vaxt keçirmişəm".

A.Abbasov Gəncənin icra başçısı Elmar Vəliyev və oradan seçilən digər deputatlarla münasibətlərinə də toxunub: "Gəncədən mənəmlə bərabər 4 deputatıq. Bizim aramızda heç bir gərgin münasibət yoxdur. Gəncənin deputatlarını bir-birinə bağlayan çox vacib amillər var. Gəncədən olan deputatlar arasında bölüşmədiyimiz məqamlar ola bilməz. Bir-birimizə qarşı hörmət var. Gəncənin icra başçısı ilə də münasibətlər işgüzar səviyyədədir. Sizin eşitdiyiniz bu cür xəbərlər ancaq provokasiya xarakterli ola bilər. Hansısa deputatla hansısa regionun icra başçısı arasında ziddiyyət ola bilər. Bunu inkar etmirəm. Amma belə ziddiyyət mənəmlə Gəncənin icra başçısı arasında mövcud deyil. Gəncənin icra başçısı Gəncədən seçilən deputatlara çox böyük hörmətlə yanaşır. Təbii ki, bizim hamımızın işi xalqa kömək etməkdir".

**A.Abbasov qardaşlarının və atasının məşğuliyyəti haqda suala belə cavab verir:** "Qardaşımın biri Xarici İşlər Nazirliyində çalışır. O biri qardaşım Serbiyada fəaliyyət göstərir, sonuncu qardaşım isə Türkiyədədir. O da böyük şirkətlərin birində müdir müavini vəzifəsində çalışır. Bizim ailədə bir nəfər bizneslə məşğuldür. O da Abbas Abbasovdur. O, istefaya gedəndən sonra bizneslə məşğul olmağa başlayıb".

**Deputat bəzələrinə mətbuatda yazılanların Abbas Abbasovun Rusiyadakı fəaliyyəti ilə bağlı olub-olmaması haqda suala belə cavab verir:** "Ümumiyyətlə, bizim ailədə belə söhbətlərimiz olmayıb. Sadəcə olaraq, bir dəfə qısa söhbət etmişik. O zaman mən Türkiyədə ezamiyyətdə olduğumdan hadisələrdən xəbərim yox idi və eşidəndə təəcüblənmişdim. İki dəqiqəlik söhbət zamanı atam dedi ki, boş şeylərdir, fikir vermə. Vəssalam. Biz bir-birimizlə məsafə olaraq çox uzaqdayıq. Çox nadir hallarda görüşürük. Adətən telefon söhbəti zamanı hal-əhval tuturuk. Atam 10 aya yaxındır Azərbaycana gəlmir. Qardaşlarım müxtəlif ölkələrdə yaşadığından atamın getdiyi yerlər də müxtəlif olur. Bu yaxınlarda səkkizinci nəvəsi dünyaya gəlib. Onun yanına gedir. 2 nəvəsi Türkiyədə, 3 nəvəsi Belqradada yaşayır. Mənim oğlum isə atamın ən böyük nəvəsidir".

**2015-ci ildə keçiriləcək parlament seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı suala A.Abbasov konkret cavab verməyib. O, müsahibəsində hobbisindən danışdı:** "Sevimli hobbim var. O, motosikletlərə olan sevgidir. Motosikletlərə sevgim 3-4 il bundan qabaq yaranıb. Həmin vaxtlar həyatımda böyük bir xoşagəlməz hal yaşandı. Motosikletlərə həvəs ondan irəli gələn məsələ idi. Çünki mənə bir az adrenalin çatmışdı. Artıq elə bir məqam çatmışdı ki, ciddi problemlər var idi. Təbii ki, hər bir insanın həyatında belə məqamlar olur. Həmin dövrün 3-4 ayını ancaq motosiket və baykerlərlə bağlı ədəbiyyatı oxudum. O dövrdən çıxandan sonra dərhal gedib trening keçdim. Sonra özümə motosiket aldım. Amma çoxdandır motosiket sürürəm. Sadəcə, 3-4 motosiketim var. Əsas üstünlüyü Harley-Davidsona verirəm. Bir müddət əvvəl mətbuat yazmışdı ki, Aydın Abbasov 100 minə motosiket alıb. Onu 1 milyona, hətta 5 milyona da almaq olar. Baxır sənə imkanına və onu almaq niyyətinə. Mənim 100 minlik motosiketlərim yoxdur. Hətta Azərbaycana 100 minlik marka gəlməyib".

□ E.MƏMMƏDƏLİYEV

**E**rmənistan işğalçı siyasətinin əsas sütunlarından biri də Azərbaycana qarşı informasiya müharibəsidir. İnternet indi Azərbaycanla Ermənistan arasında həm də getdikcə daha qızgın savaşa meydanına çevrilir ki, bunun "ataşksı" isə ümumiyyətlə mümkün deyil. İnformasiya müharibəsi insanların şüuru uğrunda savaştır, burada silah yox, qələm söz sahibidir. Düzgün qurulub aparılan informasiya müharibəsi ilə hərbi qələbəni məğlubiyyətə və ya əksinə, hərbi məğlubiyyəti qələbəyə çevirmək olar.

Ölkəmiz müstəqillikdən üzübəri savaşın düz ortasında, Azərbaycanla qarşı xüsusilə iki cəbhədən aktiv informasiya müharibəsi gedir: Ermənistan və Rusiyadan. Bunların içərisində ən aktivi Ermənistan cəbhəsidir. Son aylar cəbhədə xeyli itkilər verən Ermənistan rəhbərliyi ölkəmizə qarşı informasiya savaşını yenə də genişləndirib.

Facebookdakı bir səhifədə belə bir "məlumat" yayılıb ki, guya Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağirovun Ağdamdakı qəbri "erməni polkovnikinə görə" dağıdılmayıb. Azərbaycanın bəzi xəbər portalları da bu "xəbəri" tirajlayıb.

"Vitya" ləqəbli erməni pol-

kovnik Vitali Balasanyanla Azərbaycanın Milli Qəhrəmanı şəhid Allahverdi Bağirov Rusiyadakı hərbi hissələrdən birində bir yerə qulluq etmiş və ruslara qan uddurmuşdular. Ağdam işğal olunduğu üçün Allahverdinin qəbri erməni əsirliyində qaldı. "Vitya" isə Allahverdinin qəbri dağıdan olsa, onu şəxsən öldürəcəyini bəyan edib. İddia olunur ki, işğal altında olan Ağdamdakı Şəhidlər Xiyabanında yeganə dağıdılmamış qalan qəbir də Allahverdi Bağirovun qəbridir".

Əvvəla, tək cə əsgərlikdə ruslara deyil, müharibədə ermənilərə də qan udduran, şəhidlərimizin qisasını almış A.Bağiro-

**ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev** vətəndaşları MTN-lə əməkdaşlıq etməyə çağırıb. O, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində baş verə biləcək xoşagəlməz olayların qarşısını bu yolla almağa biləcəyinə işarə edib. "Bu gün o gündür ki, hər bir kəs hətta zibil yeşiyinin yanında belə şübhəli bağlama görərsə, ona ayrı cür baxmalıdır. Vətəndaş öz ölkəsinin müvafiq qurumları ilə əməkdaşlıq etməkdən çəkinməməlidir".

Əlbəttə, mən anlayıram. Sovet keçmişimiz olub, KQB-nin xofu qalıb. KQB-yə işləməyin xəcaləti yaddan çıxmayıb. Amma o təşkilatın adı KQB idi və öz xalqına qarşı işləyirdi. MTN isə öz xalqına işləyir. Milli Təhlükəsizlik Nazirliyi bizimdir. Bu qurumla əməkdaşlıq etmək ayıb sayılmamalıdır. Əgər hər hansı bir şübhəli nəşə və ya kimisə aşkar edirsinizsə, dərhal məlumat verin" - deyər M.Ağayev vətəndaşlara xitab edib.

**M.Ağayevin çağırışına münasibət bildiren politoloq Natiq Miri deyir ki, Azərbaycan dövləti üçün hər hansı bir təhlükə olarsa, vətəndaşlar təhlükəsizlik orqanları ilə əməkdaşlıq etməlidir:** "O mənada ki, vətəndaş millətin, dövlətin təhlükəsizliyinə xəter yetirə biləcək halla bağlı informasiyanı dərhal Milli Təhlükəsizlik Nazirliyinə ötürməlidir. Ancaq bundan sonrakı əməliyyatda iştirak vətəndaşın borcu deyil. Vətəndaşın xüsusi xidmət orqanları ilə hakimiyyətin maraqları kontekstində əməkdaşlıq etməsi qətiyyətlə yox verilməlidir. Vətəndaş üçün bu, qayda şəklinə qəbul edilə bilməz. Təəssüf ki, Azərbaycanda dövlətlə hakimiyyət anlayışı qarışıqdır. Hakimiyyət müvəqqətidir və digər hakimiyyətlə əvəzlənə bilər. Ona görə də dövlətin davamlılığı millətin, xalqın davamlılığıdır. Təbii ki, vətəndaşlar dövlətlə müəyyən mənada əməkdaşlıq edə bilər. Bəziləri ha-

nın gürünlüdür". Bəzi saytlar riskə alaraq bu cür qoruması inandırıcı görünür. Azərbaycanın tarixi abidələrini, dedə-baba məzarlarını vəhşiliklə dağıdan bir millət azərbaycanlı Milli Qəhrəmanın qəbri guya qoruduğuna inanmaq sadələşməkdir. Erməni təbliğatının bu cür informasiyaları yaymaqla hiyləgərliyi göz önündədir. Ermənilər neçə vaxtdır Naxçıvanda guya ermənilərə məxsus qədim qəbiristanlığın dağıdılması barədə dünyada hay-küy yaradıblar. Ermənilər isə işğal zonasında həm də şəkilləri fotosop edərək guya azərbaycanlı qəbirlərini qoruduqları barədə rəy yaratmağa çalışırlar. Bu cür hiyləgər texnologiyaya isə təəssüf ki, öz nəticəsini verir. Azərbaycan mətbuatına da yol tapır.

Facebook sosial şəbəkəsində yayılan növbəti "dezo" i Qarabağ müharibəsi zamanı "Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən vurulan təyyarəsi-

# Mirşahinin MTN-lə əməkdaşlıq çağırışına reaksiyalar gəldi



**Natiq Miri:** "Vətəndaşlar təhlükəsizlik orqanları ilə əməkdaşlıq edə bilər"

kimiyətə xidməti də dövlətə xidmət kimi qiymətləndirir. Yanlış budur".

**N.Miri "KQB" ilə MTN-in fərqli qurumlar olduğunu deyib:** "MTN bir millətə xidmət edən təhlükəsizlik orqanıdır. Bu orqan vətəndaşdan hakimiyyətin maraqları çərçivəsində istifadədən çəkinməlidir. KQB isə imperiya maraqlarına xidmət edən bir orqan idi. Onun üçün vətəndaş anlamı yox idi".

**Sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev deyir ki, 1991-ci ildə, ordumuz yaranmayan vaxtlarda Azərbaycanın ərazi bütövlüyünü qoruyan silahlı birləşmələrinin demək olar ki, özəyini məhz MTN əməkdaşları təşkil edib:** "Onlar kəndləri qoruyur, erməni quldur dəstələrinə qarşı vuruşurdu. O vaxt bu əməkdaşlar qarşısında bir amal var idi - Vətən. Onlar əllərin-



**Arzu Nağıyev:** "Hər hansı bir təhdidə qarşı müqavimət göstərmək hər bir vətəndaşının hüququdur"

də silah günlərlə, aylarla həyatlarına risk edərək döyüş bölgələrində olub, erməni muzzdur-quldur dəstələrinə qarşı vuruşublar. Bu yolda şəhid olan əməkdaşlar da olub. Maraqlıdır ki, rəhmətlik Çingiz Mustafayev də, Mirşahin Ağayev də həmin günlərin şahidi olub. Buna görə də Mirşahin beyi mən gözəl başa düşürəm. Bu gün də MTN, dövlət və vətəndaşlara qarşı yönəlmiş cinayətlərin aşkarlanması, qarşısının alınması və açılması sahəsində fəaliyyətlər həyata keçirir. Əgər bu istiqamətdə bu qurumla əməkdaşlıq etmək ayıb sayılırsa, demək, bunu dərk etməyən hər bir şəxs qeyri-adekvat düşüncəli adamdır".

A.Nağıyev MTN-in KQB ilə müqayisə edilməsinin düzgün olmadığını da bildirib.

**Sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev deyir ki, 1991-ci ildə, ordumuz yaranmayan vaxtlarda Azərbaycanın ərazi bütövlüyünü qoruyan silahlı birləşmələrinin demək olar ki, özəyini məhz MTN əməkdaşları təşkil edib:** "Onlar kəndləri qoruyur, erməni quldur dəstələrinə qarşı vuruşurdu. O vaxt bu əməkdaşlar qarşısında bir amal var idi - Vətən. Onlar əllərin-

kəməzə terror və ya bu kimi qeyri-stabilitet yaradan olaylar ola bilərlər" sualına cavabı belə olub: "Müharibələrin sərhədlərimizdən çox da uzaqda olmayan ərazilərdə aparılması, ərəb ölkələrində baş verən olaylar, Ermənistanla müharibə vəziyyəti, dini ekstremizmin qabarıq şəkildə büruzə verilməsi bu gün reallıqdır. Yəni milli maraqları təhdid edən istənilən təhlükəyə qarşı hər zaman hazır olmaq lazımdır. Bu təhlükə yalnız hər gün adı daha çox hallanan İŞİD və digər dini-ekstremist qruplarla bağlı deyil. Son zamanlar Qarabağda, döyüş cəbhəsində baş verən hadisələr, Ermənistan rəsmilərinin bəyanatları bu istiqamətdən də terror təhdidini gücləndirir. Bu vəziyyətdə isə MTN tərəfindən qabaqçılıq tədbirlər görülür, təhlükəsizlik tədbirlərini, kəşfiyyat, əks-kəşfiyyat işini gücləndirmək üçün önleyici addımlar atılır. Bütün bunları nəzərə alsaq, Avropa Oyunları ərəfəsində ölkəmizdə terror və ya bu kimi qeyri-stabilitet yaradan olaylara qarşı hazır olmaq lazımdır".

**A.Nağıyev vətəndaşın MTN-lə əməkdaşlıq etməsi məsələsinə də aydınlıq gətirib:** "Bilirsiniz ki, Azərbaycan Respublikasının ali qanunu olan Konstitusiyasında təsbit edilmiş maddələrdən birində "Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır" sözləri var. Bundan başqa, cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmə hüququ var. Yəni hər hansı bir təhdidə qarşı müqavimət göstərmək hər bir vətəndaşın hüququdur. Bu, borc deyil və hüquqi məsələdir".

□ E.MƏMMƏDƏLİYEV

# Ermənistan "dezo"ları artıb - informasiya müharibəsi qızıdır

Ermənilər qorxuquca daha çox bu cür "informasiyalarla" "hürməyə" başlayırlar və səsleri daha möhkəm gəlir...



Bu "fotonu" yayıb "ABŞ əsgərləri Antraktidada dondu" başlığı vermək də olar...

Azərbaycan ordusunun hərbi gücü artdıqca Ermənistan rəhbərliyinin qorxusu daha da artır. Ermənilər qorxuquca isə...daha çox bu cür informasi-

yalarla "hürməyə" başlayırlar, səsleri daha tez-tez və daha möhkəm gəlir...Bu səbəbdən də xüsusilə sosial şəbəkələrdə bu cür "dezo"larla hər birimiz diqqətli olmalıyıq. Xüsusilə də jurnalistlər...

□ Xəbər xidməti



## Qaraçuxurda ibadət evinin yandırılması olayında sok gəlişmə

**M**illi Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları ötən həftə Qaraçuxur məscidini yandırmağa cəhd edən iki nəfəri həbs edib. Bu barədə dekabrın 1-də nazirliyin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.


Məlumatda bildirilir ki, 2014-cü il noyabrın 26-da Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbaliyev küçəsində yerləşən "Cümə" məscidində yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədilib. Faktla bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət işi başlanılıb və daha sonra iş MTN İstintaq Baş İdarəsinə həvalə olunub.

MTN əməkdaşlarının həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində cinayəti törətməkdə şübhəli bilinən Nəsimov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıb. Namiq Nəsimovun üzərindən "Makarov" tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun üzərindən isə "Smit-Vesson" markalı revolver aşkar edilərək götürülüb.

İstintaq Baş İdarəsi tərəfindən cinayət işinin ibtidai istintaqı davam etdirilib və Cinayət Məcəlləsinin 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, yeni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə Namiq Nəsimov və Elnur Ələkbərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, istintaq Namiq Nəsimovun 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya ərazilərinə gedərək döyüşlərdə iştirak etdiyini müəyyən edib. Namiq Nəsimov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərova birgə terrorçu təşkilatın respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa çalışıb. Namiq Nəsimov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

**Məlumatda daha sonra qeyd olunur ki, hər iki şəxs Bakıda radikal dini qruplara qarşı aksiyalar planlaşdırıb:** "Namiq Nəsimov və Elnur Ələkbərov qabaqcadan əlbir olan bir qrup şəxs



## Məscid təxribatının arxasından PKK

### izi çıxdı - təfəsilat

Cinayət hadisəsinə görə MTN-in saxladığı iki şəxsdən biri Azərbaycanda terrorçu hörgütün özəyini yaradıbmış; **ekspert:** "Son hadisələr göstərir ki, ölkəyə terror təhdidi ilə bağlı hazırlıq "narıncı" səviyyəyə qaldırılmalıdır..."

halında İslam dininin "əhli-sünə" təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkarənə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə bu cür qəbul etdikləri şəxslərin kütləvi topladığı yerlərdə terrorçuluq aksiyasının törədilməsinə planlaşdırıblar. Bu niyyətlərin həyata keçirilməsi məqsədilə 2014-cü il noyabrın 25-də axşam saatlarında Namiq Nəsimov və Elnur Ələkbərov izlənməkdə ehtiyat edərək bir neçə taksidəyişməklə Qaraçuxur qəsəbəsinə gəlib, buradakı "Cümə" məscidində yanğın törətmək məqsədilə ərazidə yerləşən müxtəlif yanacaq qaldırma məntəqələrindən 10 litr benzin alıb və həmin oddan təhlükəli mayeni əvvəlcədən əldə etdikləri şüşə butulkalara dolduraraq yandırıcı və partlayıcı vasitə hazırlayıblar. Bundan sonra Namiq Nəsimov və Elnur Ələkbərov noyabrın 26-da saat təxminən 02:04 radələrində həmin məscidin arxa və ön tərəfdə olan qapılarını sındırmış və yandırıcı maye ilə dolu şüşə butulkaların fitillərini alışdıraraq içəriyə atmaqla orada yanğın törədib və cinayət yerindən qaçıblar. Hazırda cinayət işi üzrə bütün halların araşdırılması, cinayətin digər iştirakçılarının müəyyənlişdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir".

\*\*\*  
Qeyd edək ki, Qaraçuxur məscidində törədilən hadisə ilk növbədə Azərbaycanda dini zəmində gərginliyi artırmağa hesablanmış terror aksiyasıdır. An-

caq hadisənin iştirakçılarının saxlanılması ortaya yeni nüans çıxarır. Məlum olur ki, bu məsələdə PKK terror təşkilatının rolu olub. PKK üzvlərinin bu əməli xaricdən aldıkları sifariş əsasında, yoxsa özlərinin planlaşdırıqları aydın deyil. Mümkündür ki, bu hadisəni törətməkdə əsas məqsəd Azərbaycanda onsuz da həssas olan məzhəblərarası münasibətləri daha da gərginləşdirmək, qarşıdurma həddinə çatdırmaq olub. İndiki halda hüquq-mühafizə orqanlarının hadisəni törədənləri ifşa etməsi müsbət hadisə olsa da, istənilən halda bu hadisələr bir daha Azərbaycanda terror təhlükəsinin, xüsusən də dini zəmində gərginliyin yüksək olduğunu göstərir.

Yeri gəlmişkən, PKK-çı Namiq Nəsimov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsimovun oğludur. İxtisasca həkim olan N.Nəsimovun İraqa gedərək kürdlərə qoşulması, eləcə də üzərində PKK lideri Abdulla Öcalanın şəkili olan köynək geyinərək Bakıda gəzməsi daha əvvəl mediada müzakirə olunub. Eyni zamanda Kürd Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə aralarında anlaşılmaqlıq olub.

O da məlum olub ki, N.Nəsimov Kürdüstan Qızıl Aypara Cəmiyyətinin (Heyva Sor Kurd) xətti ilə "Emel" (Ümid) xəstəxanasında təcili təxirəsalınmaz tibbi yardıma işləyən könüllü həkim olub. 2001-2013-cü illərdə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışıb.

\*\*\*  
**Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər "Yeni Müsavat"a açıqlamasında bil-**

dirdi ki, bu cür hadisələr ölkədə dini zəmində gərginliyi artırmağa xidmət edir: "Mən bir qədər əvvəl də demişdim ki, bu, çox həssas mövzudur. Regionda gedən prosesləri, eləcə də vətəndaşlarımızın bu proseslərdə iştirakını - mən İraq və Suriyanı nəzərdə tuturam - nəzərə alsaq, bu, Azərbaycanda məzhəblərarası münasibətləri gərginləşdirmək cəhdi kontekstində qiymətləndirilməlidir. O zaman da demişəm ki, təsadüfi hadisə deyilsə, təxribatdır. Artıq həbs həyata keçirilib və indi Azərbaycan təhlükəsizlik orqanlarının imkanı var ki, bu hadisənin arxasında hansı qüvvələrin durduğunu,

təşkilatçıların və sifarişçilərin kimlər olduğunu aydınlaşdırsın. Ümid edək ki, MTN bu sahədə əlindən gələni yaxın".

**Son illərdə Yaxın Şərqdə baş verən proseslərin fonunda Azərbaycanda da terror təhdidinin yüksəldiyini qeyd edən həmsöhbətimizin fikrincə, terrora qarşı mübarizə tədbirləri daha da gücləndirilməlidir:** "Azərbaycanda terror təhdidi səviyyəsini yüksəltmiş hesab etmək olar. Son hadisə də onu göstərdi ki, Azərbaycanda terror təhdidi səviyyəsi "narıncı" səviyyəyə qaldırılmalıdır. Məlum olduğu kimi, sonuncu "qırmızı" səviyyədən aşağı "narıncı" səviyyədir. Terrorla Mübarizə Mərkəzi də artıq "narıncı" səviyyədə öz iş planını qurmalıdır".

**Azərbaycanda radikalizmin dayaqlarının olmadığını deyən S.Əkbərin fikrincə, son illərin hadisələri dini radikalizm təhlükəsini aktuallaşdırıb:** "Azərbaycanın tarixinə baxdıqda görürük ki, dini sahədə və ümumiyyətlə, bütün sahələrdə, o cümlədən milli, sosial və dini sahədə dözümlülük var. Amma hazırda qonşu regionlarda gedən prosesləri, oradakı proseslərdə Azərbaycan vətəndaşlarının iştirakını, eyni zamanda Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan xarici xüsusi xidmət orqanlarının mövcudluğunu nəzərə alsaq və bura Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında olması faktını əlavə etsək, o zaman terror təhlükəsi səviyyəsinin "narıncı" səviyyəyə qaldırılması mənə elə gəlir ki, tam anlaşılacaq görünür".

\*\*\*  
**Kənan RÖVŞƏNOĞLU**

## Moldovada demokratiya qalib gəldi

**Azər RƏSİDOĞLU**



**N**oyabrın 30-da Moldovada parlament seçkiləri keçirilib. Moldova Mərkəzi Seçki Komissiyası seçkilərin baş tutduğunu elan edib. 101 yerlik Moldova parlamentinə deputatlar proporsional qaydada, partiya siyahıları ilə seçilir. Parlamentdə yer qazanmaq üçün hər bir partiya 6 faizlik həddi keçməlidir. Parlamentdəki siyasi çoxluq ölkənin yeni hökumətini qurur. Parlament həmçinin ölkə prezidentini seçir. Hazırkı prezident Nikolay Timotinin səlahiyyət müddəti 2016-cı ildə başa çatır.

Bundan sonra parlamentdəki siyasi çoxluq ölkənin yeni hökumətini qurmalıdır. Beləliklə, parlament seçkilərinin nəticələrinə görə keçmiş baş nazir Vlad Filatın rəhbərlik etdiyi Liberal-Demokrat Partiyası 19 faiz səs alıb, Marian Lupunun başçılıq etdiyi Demokrat Partiyası - 15 faiz, Rumıniya ilə birlikdə və Moldovanın NATO-ya üzv olması tərəfdarı Mixay Gimpunun rəhbərlik etdiyi Liberal Partiyası - 9 faiz səs yığa bilib. Digər partiyalar 6 faiz baryeri keçə bilməyib. Əgər bu göstəricilər köklü dəyişməsə, onda liberal-demokratlar, demokratlar və liberallar müvafiq olaraq 23, 19 və 12 mandat qazanmış olacaqlar.

Beləliklə, 54 mandat əldə edən Qərbyönlü partiyalar koalisiya yaratmaq, parlamente rəhbərliyini və hökuməti təyin etmək şansları qazanıblar.

Xatırladaq ki, Liberal Demokrat Partiyası ötən il hakim koalisiyanı tərk edərək müxalifətə keçmişdi.

Keçmiş prezident Vladimir Voroninin rəhbərlik etdiyi kommunistlər 17 faiz səsle üçüncü yerdə qərar tutublar.

Kreml seçkinin nəticələrindən narazı qalıb. Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, "seçkilərin demokratikliyi ciddi şübhə doğurur". Ötən seçkilərdə olduğu kimi Moldovanın separatçı Dnestryanı bölgəsi seçkidə iştirak etməyib.

54 mandat əldə etmələrinə baxmayaraq, hökuməti qurmaq üçün çətin danışıqların olacağı ehtimal edilir.

Əvvəlki illərdə Moldova parlamentində qərbyönlü və rusiyapərəst qüvvələr arasında dartsışmalar parlamentin işini iflic edib, ölkədə siyasi böhran yaratmışdı.

Moldova Avropa Birliyi ilə yaxınlaşdığı üçün Rusiya tərəfindən sanksiyalarla üzleşib, bir sıra Moldova mallarının Rusiya bazarına daxil olmasına qadağa qoyulub. Odur ki, parlament seçkiləri mühüm əhəmiyyət kəsb edirdi.

Çoxluq olmalarına baxmayaraq, Qərblə inteqrasiya tərəfdarları olan partiyalar qanunverici orqanda tam əksəriyyəti əldə edə bilmədilər.

Moldovada seçkilərdən sonrakı hakimiyyətin mənzərəsi qarşıdan gələn çətin keçəcək danışıqlardan sonra bəlli olacaq. Hələlik məlum olan odur ki, ölkənin yeni rəhbərliyi çətin sınaq qarşısındadır. Artan iqtisadi böhran və yoxsulluqdan parçalanan toplumu bir araya gətirmək, habelə Rusiya ilə dostluq münasibətlərini bərpa etmək yeni hökumət üçün çətin olacaq. Bundan başqa, Rusiyaya yaxınlaşmaya tərəfdar olan Dnestr bölgəsində də münaqişəni yoluna qoymaq asan məsələ deyil.

Bütün bunlara baxmayaraq, Moldovada demokratiya qalib gəldi. Ölkədə hadisələrin demokratik müstəviyə keçməsinin səbəbi araşdırmaçıları düşündürür.

Moldovadakı seçkilər belə bir sualı da aktual edir - mahiyyətcə eyni proseslər Azərbaycanda da baş verə bilərmi? Moldovada keçirilən parlament seçkiləri bu ölkədə demokratik proseslərin inkişaf etdiyini göstərir. "Narıncı inqilab" etmədən Moldova mövcud qanunlar çərçivəsində demokratik seçki keçirə bildi. Bu həm də moldovan xalqının siyasi mədəniyyətinə, eləcə də indi hakimiyyət başında olan iqtidarı seçki qanunlarına riayət etməsi nəticəsində mümkün oldu. Moldova Qərblə inteqrasiya yolunda mühüm addım atdı və Avropa İttifaqının elan etdiyi Şərq Tərəfdaşlığı Proqramının meyarlarına cavab verən bir ölkə olduğunu əməldə sübut etdi. Bu da ona Avropa İttifaqından maliyyə yardımının, müxtəlif texniki kreditlərin verilməsini sürətləndirəcək, həmçinin ölkənin iqtisadi durumuna müsbət təsir göstərəcək.

Moldovada baş verənlər Ukrayna və Gürcüstandan sonra mahiyyət etibarilə eyni, formaca fərqli prosesdir. Moldovada seçkilərdə müxalifət səs çoxluğu qazandı.

Azərbaycanda bənzər dəyişikliklərin nə vaxt ola biləcəyini demək çətin olsa da, hər halda, ölkəmizin Qərblə inteqrasiyadan başqa çıxış yolu qalmır...



# Əmək müqaviləsiz işləyən jurnalistlər

Azərbaycanda əmək müqaviləsiz işə götürmək əsasən vergidən yayınmağa xidmət edir; bəs qanunlar nə deyir?

**Bu** yaxınlarda jurnalist həmkarımla söhbətdən məlum oldu ki, vətəndaşlara əmək müqaviləsinin önəmlərindən bəhs edən mətbuat nümayəndələrinin əksəriyyətinin bu baxımdan hüquqları pozulur.

"İş üçün hökumət saytlarının birinə müraciət etdim. Bildirdilər ki, bir ay sınaq müddətində olacam, daha sonra sənədlərim rəsmiləşdiriləcək. Bir aydan sonra müəssisədə ştatda qeydiyyat alındı. Uzun müddət keçməsinə baxmayaraq əmək müqaviləsi imzalanmırdı. Səbəbini soruşduqda isə bir bəhanə ilə məsələni uzadırdılar. Artıq 4 ayın tamamında mənə bildirdilər ki, bu gündən işimi dayandırmalıyam. Təşəvvür edin, işdən çıxarıldığımı işə gəldiyim gün bildim. Heç bir təzminat ödənilmir, işdən çıxarılan səbəbi izah edilmir, üstəlik, əmək haqqım 100 manat kəsilərək verilir. Məhkəməyə müraciət isə mümkün deyil. Ən pisi odur ki, jurnalist kimi fəaliyyətimdə dəfələrlə əmək müqaviləsi mövzusunda müraciət etməmişəm. Ancaq qurbanlardan biri ele özüm oldum" - deyə adınının çəkilməsini istəməyən həmkarım bildirdi. O, əmək müqaviləsini ciddi-cəhdlə tələb edə bilməməsinin səbəbini də bildirdi: "Gənc mütəxəssis kimi iş tapa bilmək çətin məsələdir. Bunun üçün bir çox hallarda hüquq pozuntusuna göz yummalı oluruq".

## İntihara cəhdin səbəbi

Qeyd edək ki, müəssisədə işçilərin adı ştatda qeyd olunmasına baxmayaraq, istənilən an işdən azad olma təhlükəsi var. İşdən azad ol-

maq insanda psixoloji problemlər yaradır. Elə bugünlərdə metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edən 1969-cu il təvəlüdü Nizami Musayev də işdən çıxarıldığı üçün bu addımı atdığına demişdi. N.Musayev işdən heç bir təzminat ödənilmədən işdən uzaqlaşdırılır. Həmin şəxsin himayəsində ailə, yaxud banklara kredit borcu varsa, məsələ daha da qəlizləşir. Ölkəmizdə yeni iş tapmaq isə əsas problemlərdən biridir. Tələbələr, ali təhsilli gənc mütəxəssislər, xüsusən yaşlı insanlar iş tapmaqda çətinlik çəkirlər.

## Əmək müqaviləsi bizi mühafizə edir

İşçi və işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi işçilərin gələcək pensiya-müavinət təminatı üçün zəruri olan hüquqi əsas yaradır. İstər-istəməz bağlanan müqavilədə ödənilən məbləğ dəqiq göstərilir, bu isə işçinin gələcəkdə layiqli pensiya almasına səbəb olacaq.

Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik



edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sistemində daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyat alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Yeni bu gün işçi ilə işəgötürən kağız üzərində əmək müqaviləsi bağlayır, lakin onu elektron informasiya sistemində daxil edərək əmək müqaviləsi bildirişi əldə etməyibsə, həmin müqavilə hüquqi qüvvəyə malik olmur. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün onun elektron informasiya sistemində daxil edilməsi şərtidir.

Əmək müqavilələri bildirişlərinin elektron informasiya sistemində daxil edilməsi əmək qanunvericiliyinə nəzarətin güclənməsi, işçilərin əmək hüquqlarının daha etibarlı şəkildə qorunması deməkdir. Bu eyni zamanda işçilərin müqavilədə göstərilən hüquqlarının icrasını işəgötürəndən tələb etmək üçün onlara hüquqi əsas verir. İşəgötürənlərin işçi hüquqlarının təminatında məsuliyyətdən yayınma hallarının qarşısı alınacaqdır. Nəticədə işəgötürənlər qanunvericiliyin tələblərinə daha ciddi şəkildə yanaşaraq işçilərin əmək hüquqlarının qorunmasına diqqət edəcək.

## Sahibkarlar vergidən yayınırlar

Sahibkarlar əmək müqaviləsindən qaçmaqla vergidən də yayınmış olurlar. Bəzən sənədləri saxtalaşdıraraq işçilə-

rin sayını, əldə etdikləri gəlirləri az göstərməklə daha az vergi ödəmiş olurlar. Bu baxımdan Vergilər Nazirliyi ciddi tədbirlər görmək üçün fəaliyyətə keçərək qeyri-legal məşğulluğun leqallaşdırılması, iş yerlərinin düzgün rəsmiləşdirilməsi, maddəsinə əsasən işlə əlqədar əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi istiqamətində tədbirlər görür.

Bunun üçün maarifləndirmə işləri aparılır, nəqliyyat vasitələrində, avtobuslarda əmək müqaviləsinin bağlanılmasının məcburiliyi barədə reklam lövhəçikləri yerləşdirilir. Vergi orqanlarının müdaxiləsi nəticəsində xeyli vətəndaşla əmək müqaviləsi bağlanıb. Bütün bunlara baxmayaraq hələ də fiziki şəxslər əmək müqaviləsi bağlamadan işə cəlb olunurlar.

## Tikinti biznesində vəziyyət yaxşılaşmağa doğru gedir

Sırr deyil ki, Azərbaycanı tikinti biznesinin sürətlə inkişaf etdiyi bir zamanda təkəcə baş mənecer, mühasib və baş mühəndislərin bir qismi ilə əmək müqaviləsi bağlanıb. Fəhlələrə isə yalnız şifahi razılığa əsasən gündəlik ödənilən məbləğ təklif olunur. Bu səbəbdən dövlət bu sahəyə daha çox diqqət ayırmağa çalışır. Nəticə isə sevin-diricidir. Artıq fəhlələrlə də müqavilə imzalanmağa başlanılıb.

## 3 ildən 7 ilədək həbs cəzası

Bununla bağlı olaraq, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci

maddəsinə əsasən, qeyd olunan işəgötürənlərdə əməyin mühafizəsi ilə bağlı hüquq pozuntuları aşkar edilmiş ayrı-ayrı istehsal və tikinti sahələrinin bu pozuntular aradan qaldırılana qədər dayandırılması məqsədilə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilir.

Aşkar edilmiş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalər Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cərimələr tətbiq edilir.

Belə ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Cəza Məcəlləsinin 162-1-ci maddəsinə əsasən isə Əmək Məcəlləsinə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda ("xeyli" sayda dedikdə, 10 nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

## Dayə, bağban, gözetçilərlə müqavilə necə tənzimlənir?

Qeyd edək ki, evlərdə müddə ilə işləyən xadimə, dayə, cangüdə, bağban və digər şəxslərin də əmək müqaviləsi ilə işləməsi vacibdir. Məlumat əsasən ölkəmizdə bu cür işlərdə çalışanların sayı təxminən 30-40 minə yaxındır. Ekspertlər bildirirlər ki, məlum qanunvericilikdə bununla bağlı uyğunsuzluqlar var ki, bu da mütləq aradan qaldırılmalıdır.

## Əlavə iş yeri mümkündürmü?

Yeni qanuna əsasən bir şəxslə iki və daha artıq iş yerində bağlanmış əmək müqaviləsi bildirişlərinin qeydiyyatından keçirilməsində heç bir məhdudiyyət yoxdur. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən işçi əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır.

□ Xəlida GƏRƏYEVƏ

## Kişilər!!!

Xəstəliklərdən əzab çəkən adamlar üçün! Diqqət! İsrail təbabəti tətbiq edilir! Axırıncı şans!!!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyə və Siz aşağıda göstərilən xəstəliklərdən həmişəlik qurtarmaq istəyirsinizsə, onda yaxşı insanlara, keyfiyyətli, qısa müddətdə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- \* Cinsi zəiflik, meyilin və erektsiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- \* Cinsi marağın və cinsi aktların azalması
- \* Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- \* Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- \* Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- \* Prostat adenomasi (vazidə duyğunların amala gəlməsi)
- \* Cinsi vəzilərin-xayaların böyünməsi və ya kiçilməsi
- \* Qasıq-xayalıqda sızıltı, küt və ya kəskin ağrılar
- \* Əvvəldən xarici cinsi üzvün balaca olması
- \* Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- \* Cinsi üzvün duyğunluq birdən öyilməsi (Peyroni xəstəli.)
- \* Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- \* Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- \* Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- \* Qadınlarda uşaqlıq borularının keçməməzliyi
- \* Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- \* Sidik aktlarının çətinlikləri və tutulmaları
- \* Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- \* Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- \* Saqların bütün formalatda tökülməsi və sızanaqlar
- \* Gərginlik, yuxusuzluq, yaddaşın azalması

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra

Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com "doktor Vaiz Səmədov".

## Elan

Azadlıq prospekti, ABŞ səfirliyi və Nəsimi Rayon Polis İdarəsinin yanında, 12 mərtəbəli binanın 4-cü mərtəbəsində, 90kv.m.-lik 3 otaqlı mənzil satılır. Sahibindən.  
Telefon: (050) 3885035

## Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almaniyanın məşhur "Karl Etoris" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-da xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gözləmədən - lateks hələqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34



## "Nar Mobile"ın dəstəyi ilə növbəti "Onlayn media" layihəsi başa çatdırıldı

"Four Seasons Baku" hotelində layihənin təqdimat mərasimi keçirildi "Nar Mobile" mobil operatorunun sponsoru olduğu "Onlayn media" inkişafına dəstək - 2014" layihəsi uğurla başa çatdırılıb. Belə ki, jurnalistlər üçün keçirilən bir həftəlik təlimlərdən sonra eyni layihə çərçivəsində elan edilmiş Onlayn media müsabiqəsinə də yekun vurulub və 28 noyabr 2014-cü il tarixdə "Four Seasons Baku" hotelində keçirilən təqdimat mərasimində müsabiqənin qaliblərinin adları açıqlanıb. Təqdimat mərasimində "Onlayn media" inkişafına dəstək" layihəsi çərçivəsində keçirilən təlimləri başa vurmuş jurnalistlərə xüsusi sertifikatlar verilib. Onlayn media müsabiqəsinin digər qalibləri və həvəsləndirici yer tutan gənc jurnalistlər isə diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin təşkilatçılarından olan Multimedia Mərkəzinin direktoru Osman Gündüz müsabiqə çərçivəsində təqdim edilən 22 məqalə arasından seçilmiş qalib yazıların müəlliflərinə və son dərəcə aktiv tvit bölüşən 10 mikrobloqçuya minnətdarlığını bildirərək onlara gələcək işlərində uğurlar arzulayıb. Daha sonra "Azerfon" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai çıxış etməklə qaliblərə ən yaxşı arzularını çatdıraraq, bu maarifləndirici və stimullaşdırıcı layihənin artıq xoş bir ənənəyə çevrildiyini vurğulayıb. Tədbirə qatılan digər qonaqlar da layihənin önəmindən bəhs edərək, peşəkar ekspertlərdən ibarət Münsiflər heyətinə xüsusi minnətdarlıqlarını bildiriblər və müsabiqə qaliblərini təbrik edərək onları daima obyektiv və dolğun yazılar yazmağa çağırıblar.





**2014** -cü il də Dağlıq Qarabağ məsələsində itirilmiş il oldu. İlin yekununa bircə ay qalsa da, artıq belə bir hökmü çıxarmaq olar. Gələn ilədək Minsk Qrupu həmsədrləri lap 5 dəfə regiona səfər etsələr də fayda olmayacaq. Çünki nizamlama prosesində irəliləyiş üçün obyektiv zəmin yoxdu, gözə dəymir. Bu zəmini hazırlaya bilmədi vasitəçilər - obyektiv və subyektiv səbəblərdən. Obyektiv səbəb budur ki, 2014 dünyanın, özəlliklə də həmsədr dövlətlərin - Rusiyanın, ABŞ-ın başının Ukrayna hadisələrinə qarışması ilə keçdi. Qərb-Rusiya geosiyasi qarşıdurması, üstəgəl prezident Vladimir Putinin Avrasiya layihələrini işə salması Qarabağ məsələsinin həll perspektivlərinə də öz neqativ möhürünü basmış oldu.

Proses bitmədiyindən, Kremlə qarşı Amerika və Avropanın sanksiya siyasəti davam etdiyindən, Dağlıq Qarabağ ixtilafının həllində növbəti ildə də sıçrayışlı irəliləyiş gözləməyə dəymir. Hərgah, bir sıra analitiklər hələ də o qənaətdədirlər ki, Moskva istəsə, problemin çözmünü sürətləndirə bilər. Lakin Moskvanın regiondakı köklü maraqları əfsus ki, buna imkan vermir. Ona görə ki, münaqişənin həlli Azərbaycan və Ermənistanın daha müstəqil xarici siyasət yürütməsinə təkən verəcək ki, bu da yeni imperiya maraqları ilə yaşayan Kreml rəhbərinə əl vermir. Putin üçün Qarabağa dair yeganə həll modeli əlbəttə ki, Avrasiya layihələri tərkibində görünür.

\*\*\*\*  
Bitməkdə olan ilin yekunlarına təhlilçilər müxtəlif rakurslardan baxmaqdadırlar. Məsələn, "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov məsələyə daha çox Azərbaycan-Rusiya münasibətləri kontekstində baxır.

Bakıda keçirilmiş "Postsovet məkanı" müasir böhranların və

münaqişələrin sivil aspektləri" konfransından təzəcə qayıdan sərhəçi iki ölkə münasibətlərinin inkişafı üçün Qarabağ məsələsinin həllini mühüm sayaraq deyir: "Bu münaqişə bəlli və məntiqli səbəblərdən çoxdan demək olar ki, ümitsiz kimi qəbul edilir. Xarici qüvvələr onunla məşğul olmaqda davam edir. Ancaq daha çox status-kvonun saxlanması və situasiyanın daha da pisləşməsinə çalışırlar, nəinki həllinə səy göstərilir. Müasir Ukraynanın təcrübəsi göstərir ki, misal üçün, Krım məsələsi kimi həllini tapmamış və ya hətta latent (gizli-red.) konfliktlər, müəyyən şəraitdə yenə alovlanır".

**Analitikin ehtimalınca, problemə başqa yandan yanaşmağa cəhd etmək üçün hansısa yeni təfəkkür gərəkdir:** "Bu status-kvo olduqca uzun müddət ərzində davamlı assimetrik və qarşılıqlı çəkindirməyə əsaslanaraq çox stabil xarakter daşıyıb. Amma indi hər şey o dərəcədə hərəkətə gəlib ki, ətrafda tektonik dəyişikliklər baş verir. Mən təkcə Ukraynadan yox, Yaxın Şərqdən danışırım. Orada mövcud sərhədləri iqnor edən

## 2014 - Qarabağ üçün itirilmiş daha bir qiymətli il

Analitiklər nizamlama prosesində bu il də sıçrayışın olmamasını təkcə böyük güclərin geosiyasi savaşı ilə bağlamır; gələn il status-kvonu saxlamaq çətin olacaq; ABŞ səfirinin Ermənistan parlamentində qapalı görüşü hansı zərurətdən doğub?..

həm Kürdüstan, həm də İŞİD-ə bağlı sərhədlərin dəyişdirilməsi artıq realıqdır. Bütün bunların rezonansı qorxunc bir qüvvəyə çevrilə bilər. Oudur ki, Dağlıq Qarabağda hazırkı situasiyanın qalmasına işləyən vəziyyəti olduğu kimi saxlamaq çətin ki, mümkün olsun. Ona görə də həm Rusiya rəhbərliyinə, həm

də Azərbaycan və Ermənistan rəhbərliklərinə sual verilməlidir ki, "nə etməli?" Axı Çexovun əsərində qeyd olundu ki, "əgər tamaşanın əvvəlində divardan tufəng asılıbsa, axırında mütləq atəş açacaq".

\*\*\*\*  
Qarabağ ixtilafının həllində əlbəttə ki, Qərb də ciddi söz sahibi olaraq alır. Ancaq əfsuslar olsun ki, bu rol və ya təsir hələlik konstruktiv məcraya yönəlməyib, problemin ədalətli şəkildə, beynəlxalq hüquq normaları və prinsipləri əsasında yoluna qoyulmasına yönəldilməyib. Səbəblər barədə başa çatmaqda olan ildə də çox deyildi, yazıldı - Qərbin ikili standartlarının arxasında dayanan motivlərə işiq salındı. ABŞ və Avropanın məsələyə xristian təəssübkeşliyindən tutmuş, Azərbaycana özəl yanaşmasını dikte edən amillər diqqət mərkəzində saxlanıldı.

Ancaq gözləmək olardı ki, bu ilin əvvəllərində Krımın Rusiya tərəfindən ilhaqından sonra demokratik dünya nəhayət, üzünü birmənalı şəkildə beynəlxalq hüquqa tutacaq və unitar Ukrayna kimi unitar Azərbaycanın da ərazi bütövlüyünün qeyd-şərtsiz təmin edilməsinin vacibliyini bəyan edəcək, hətta işğalçı Ermənistanla qarşı Rusiya kimi sanksiyalar məsələsinə gündəmə gətirəcək. Axı ola bilməz ki, təcavüzkar ölkələr növlərə bölünsün - "doğma" və "yad" olaraq təsnifləndirilsin.

Fəqət, bunların heç biri olmadı. Qərb Ermənistanla münasibətinə köklü düzəliş etmədi, onu təcavüzkar olaraq barmaq-la göstərmədi - Rusiya kimi. Bu da Azərbaycan ictimai-siyasi dairələrində, cəmiyyətimizdə



Con Xeffern

Qarabağ münaqişəsinin ədalətli çözümlərinə dair Qərblə bağlı ümidləri daha da sarsıtmış oldu, məyusluğu dərinləşdirdi.

Belə çıxır ki, sabah konfliktin həllində patronajlıq bütünlüklə Qərbə (ABŞ-a) keçsə, Rusiya Ermənistanı əvvəlki tək öz nəzarətində saxlaya bilməsə, Azərbaycan "Yağışdan çıxıb yağmura düşəcək", yəni Vaşinqton və Brüsselin ədaləti də yarımçıq və əlil olacaq, işğala məruz qalan tərəflə işğalçıya eyni gözlə baxılmaqda davam ediləcək.

Əslində belə qeyri-nikbin perspektiv üçün kövrək əsaslar az deyil. Onlardan biri və birinci si Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bu ilin mayında irəli sürdüyü 6 bəndlik təklifində separatçı regionun əhalisinə gələcəkdə öz müqəddəratını təyin etmək üçün referendum hüququ verilməsinə yönəlik ikibaşlı tezis əksini tapmasındır. Halbuki nəinki Krım məsələsində, heç qonşu Gürcüstanın üzleşdiyi Abxaziya və Cənu-

bi Osetiya məsələsində belə yanaşma yerli-dibli olmayıb. Yoxdur. Tam əksinə, ABŞ başda olmaqla, Qərb dövlətləri Rusiyaya Gürcüstana münasibətdə vaxtaşırı işğalçı adlandırır, Moskvadan iki separatçı qurumun tanınması barədə 2008-ci il qərarını geri götürməyi tələb edirlər.

Ölkəmizin işğal probleminə ikili yanaşmanın ən son təzahürü isə Azərbaycan səmasında noyabrın 12-də erməni işğalçı hərbi vertolyotunun vurulmasına reaksiyadan özünü bürüzə verdi. Həmsədrələr olayda sanki Azərbaycanın da suçu olduğu görüntüsü yaratdılar. Ərazi bütövlüyü, işğal bağlı termin oyununu oynadılar. Məntiqlə ərazi bütövlüyümüz qeyd-şərtsiz dəstəklənsə, bu, sonuncu bəyanatda da əksini tapmalı idi. Amma yenə günahı bərabər bölmək taktikasına şahidlik elədik. Nə vaxtadək?

## Ermənistan "dəmir tələ"də Rəsmi İrəvan siyasətini dəyişməyincə regional oyunçu kimi layihələrə cəlb edilməyəcək



ki bu, Rusiya bazarına malların ixracı məsələsində daha çox əlverişli nəqliyyat şəraitinə malik olmağa icazə verəcək. Bundan başqa, ticarət nöqtəyi-nəzərindən abxaz dəmir yolunun mövcudluğu Ermənistan-İran dəmir yolu xəttini daha cazibədar edəcək.

Amma burada Abxaziyanın statusu məsələsi problem yaradır. Belə ki, Gürcüstanın öz tələbləri və qiymətləndirmələri var. Məhz Rusiya-Abxaziya müqaviləsinin imzalanmasından sonra Gürcüstan prezidenti bildirdi ki, bu hərəkət Gürcüstana qarşı başqa formada təcavüzdür. Digər tərəfdən, nəzəri cəhətdən anlamaq mümkün deyil ki, münaqişənin mövcudluğuna baxmayaraq, tərəflər nəqliyyat kommunikasiyalarının istismarı haqqında razılığa gələcək. Siyasi münaqişələr səbəbindən iqtisadi əməkdaşlığın qarşısı alınacaq.

Məqalədə göstərilir ki, regionda indi digər böyük layihə - Bakı-Tiflis-Qars həyata keçirilir. Bu, Ermənistanı blokadaya salan layihədir, ancaq Cavaxetiyaadan keçir. Demək, faktiki olaraq, Cavaxetiya sakinlərinin ictimai-iqtisadi vəziyyətinin yaxşılaşmasına imkan yaradacaq və beləliklə, bu bölgəyə ermənilərin iddiası puç olacaq.

Yazıda deyilir: "Öz növbəsində çox əhəmiyyətlidir ki, Ermənistan əvvəlcə dəqiqləşdirsin, o, regionda nə istəyir, nə təqdim edir, hansı gündəliyə, hansı konsepsiyaya və regional siyasətin hansı strategiyasına malikdir. Əgər Ermənistanla bütün bunlar yoxdursa, onda çətin ki, regional oyunçu kimi müvəffəqiyyətə nail olsun".

**Bu** günlərdə Rusiya və Abxaziya arasında strateji əməkdaşlıq haqqında razılığa imzalandıqdan sonra prezident Vladimir Putin bildirdi ki, Abxaziyanın mövqeyindən asılı olaraq, Rusiya Gürcüstana və Ermənistanla tərəf dəmiryol əlaqəsi proqramını həyata keçirməyə hazırdır (anspress).

Erməni mətbuatında dərc olunan yazıda Rusiyanın yeni dəmir yolu layihələrinin xoş görüntü yaratmasına baxmayaraq, bunun reallıqdan uzaq olduğu, həmçinin Ermənistanın özləri və ruslar tərəfindən "dəmir tələ"yə salınması izah olunur.

Yazıda deyilir ki, söhbət Rusiya-Abxaziya dəmir yolunun istismarına hazırlıqdan gedir. Bu dəmir yolu Ermənistan üçün çox əhəmiyyətlidir, çünki





# MÜSAVAT

Son səhifə

N 294 (6003) 2 dekabr 2014



## Yalançılar xoşbəxt olmaq üçün yalan danışır

ABŞ-dakı Oreqon Universiteti alimlərinin apardıqları araşdırmanın nəticələrinə görə, istənilən patoloji və ya sürəkli, tez-tez danışılan yalanlar psixoloji baxımdan bir qanunauyğunluğa malikdir. Yalan danışan adam ətrafında real həyatdan fərqli olaraq onun üçün daha az təhlükəli, daha az problemlə məkan yaratmağa çalışır. Bu məkan yalançıya daha rahat və bəxtəvər mühit təsiri bağışlayır.

Səbəb isə yalançının özünü və ətrafını olduğu kimi qəbul etməyə hazır olmamasıdır. Yalançı yalanları vasitəsilə ətrafındakı insanların nəzərində daha ağıllı, daha səbatlı və ya daha ciddi adam obrazında görünməyə çalışır. Psixoloqlar yaşananların kökünü yalançı adamın özünü aşağı dəyərləndirməsində, ya da nə zamansa məruz qaldığı stress vəziyyətlərində axtarmağı məsləhət bilirlər.

Həmin adam nə zaman sa sət tənqid olunub, ciddi adam sayılmayıb və ya istədiyi qadın onun romantik hisslərini rədd edib. Başqa yalançılar isə həyatlarında baş verən hadisələri və insanları olduğu kimi qəbul edə bilmirlər. Məsələn, onlar əyalətdə yaşayan yoxsul valideynlərindən, az maaşlarından, uğursuz həyatlarından utanırlar. Bu səbəbdən də orqanizmin müdafiə mexanizmi işə düşür, "şitini çıxarır", adamı stressdən qorumağa can atanda əndəzəni keçir. Bəhs olunan vaxtda da insan, sadəcə, problemləri barədə düşünməyə əvəzinə özü barədə yeni, maraqlı, amma uydurma faktlar fikirləşməyə başlayır. Yalançıların istisnasız olaraq hər biri nə zamansa aşağılanma və ya stressə məruz qaldığı üçün onların psixoloji dəstəyə ehtiyacları var.

## Şahzadə Harri bütün sirlərini açıqlayacaq

QİÇS-lə Beynəlxalq Mübarizə Günü çərçivəsində şahzadə Harri bəzi sirlərini açıqlayacaq. Bu barədə lenta.ru saytı "The Daily Telegraph"a istinadən xəbər verib. "Utanma" adını daşıyan aksiyanın təşkilatçıları arzulan hər kəsin şəxsi sirlərini sosial şəbəkələrdə "FeelNoShame" haştaqı ilə yayımlamağı təklif edib. Bütün sirlər xüsusi olaraq hazırlanmış saytda yayımlanacaq. Bununla da marafon iştirakçıları öz diaqnozlarını gizlətmək məcburiyyətində qalan QİÇS xəstələri ilə həmrəylik nümayiş etdirirlər. Aksiya həmtəsisçisi şahzadə Harri olan



Sentebale adlı fond tərəfindən təşkil edilib. Marafona aktrisa Cemna Arteron, müğənni Nikol Şerzinger, musiqiçi Culs Holland da qatılacaq.

## İki bacı onlara söz atan kişini kəmərlə döydü

İndistanın Roxtaq şəhərində iki bacı aqressiv bir kişinin hücumundan kəmərlə yardımını qurtulub. İnsident avtobusda, bacılar kollec binasından çıxanda baş verib. Onlar qızları təhqir edir, toxunur və heç də xoş olmayan şərtlər verirdilər. Bacılar avtobusa minəndə kişilər də onların dalınca düşüb. Onlar qızlara içində telefon nömrələri olan kağız tullayıblar. Bundan sonra 22 yaşlı Arati qışqırıb. Bundan "həvəslənən" kişilərdən biri onun əlini tutub, digəri isə o biri bacının boynundan yapışdı. Təcavüzkar kişilərin hücumundan qorunmaq üçün kiçik bacı belindən kəməri çıxararaq kişini döyməyə başlayıb. Hadisəyə müdaxilə edən yeganə şəxs isə hamilə bir qadın olub. Böyük bacı isə deyib ki, sərnəşinlər ona "qarşı çıxmaq lazım deyil, əks halda, sizə təcavüz edəcək və ya üstünüzə sirkə turşusu atacaqlar" məsləhətini vermişlər.



## Son 8 ayda 211 pişik itib

İngiltərənin İpsvich şəhərində son 8 ayda 211 pişik itib. Bu barədə lenta.ru saytı "The Daily Mirror"a istinadən xəbər verir. Pişiklərin axtarışı ilə bağlı koordinasiya üçün yerli sakinlər sosial şəbəkədə xüsusi qrup yaradıblar və orada 2.6 min nəfər var. Könüllülərdən biri olan Deni Parks danışdı ki, ayrıca sayt da hazırlanıb və orada itən pişiklərlə bağlı bütün məlumatlar toplanıb. Fəalın sözlərinə görə, şəhər sakinlərindən birinin üç pişiyi birdən itib. Bundan başqa, son bir neçə gündə şəhərdə 6 heyvan itib.

Qəzetin yazdığına görə, küçələrdə aparılan axtarış zamanı könüllülərdən biri iki pişiyi öz maşına qoyan bir qadın görüb. Sakinlər bu qadın barədə polisə məlumat versələr də, onu aşkarlamaq mümkün olmayıb. Könüllülər hesab edir ki, pişiklərdən itlərin davası zamanı yem olaraq istifadə edilir.



**QOÇ** - Yaxşı olar ki, əsas işlərə saat 12-dən sonra başlayasınız. Çünki əvvəlki ərfə bir qədər qalmaqallı keçə bilər. Bu gün nüfuzlu və dəyərli insanlarla görüş keçirmək sizə səmərə verəcək.



**BUĞA** - Ulduzların düzümü enerjinizi daha çox fəaliyyət istiqamətinə yönəltməyi tövsiyə edir. Qarşılıqlı münasibətlərdə isə bacardığınız qədər ehtiyatlı olmalısınız. Çılgınlıq etməyin.



**ƏKİZLƏR** - Hədsiz dərəcədə uğurlu gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətinə yetişəcəksiniz. Maraqlı təkliflər, şəxsi bütçədə artım ovqatınızı xoş edəcək. Amma ən xırda detalları belə nəzərdən qaçırmayın.



**XƏRÇƏNG** - Bəxtinizdə çox düşərli bir təqvim dayanıb. Odur ki, nəyəsə cəhd edərkən hər an Ulu Tanrını başınız üzərində hiss edin. Yalnız bu halda özünü xoşbəxt hiss edəcəksiniz.



**ŞİR** - İxtiyarınızda olan bu təqvimdə sizin üçün günün birinci yarısı daha uğurlu olacaq. Çoxdan gözlədiyiniz bir təklifi ala bilərsiniz. Təxminən saat 14-dən sonra isə ayıq-sayıqlığınızı artırın.



**QIZ** - Perspektivli sövdələşmələr aparmaq istəyirsinizsə, vaxtı fəvta verməyin. Saat 11-dən başlayaraq paralel şəkildə aktivlik göstərin. Qərarlarınızda qəti olsanız, heç vaxt uduzmayacaqsınız.



**TƏRƏZİ** - Maddi problemlərinizin qabarmasına baxmayaraq, əsas gücünüzü sevgi amilinə yönəldin. Nəzərə alın ki, sizə ehtiyac duyanlar xoş bir sözlüzlə də kifayətlənə bilərlər. Səfərə isə çıxmayın.



**ƏQRƏB** - Ulduzlar günün birinci yarısında qeyri-adi hansısa addımı atmamağı tövsiyə edir. Əks təqdirdə, uğurlardan uzaq düşəcəksiniz. Sonrakı saatlarda isə sürprizlə rastlaşma ehtimalınız var.



**OXATAN** - Qarşılıqlı ünsiyyətdə olduğunuz hər kəslə ciddi davranın. Enerjinizi dediqodu və ya cəfəng söhbətlərə itirməyin. Doğma ünvanlara gedib istirahət etmək indi sizə çox lazımdır.



**OĞLAQ** - Maraqlı bir təqvim yaşayacağınız güman olunur. Əgər şərait olsa, işlə az məşğul olun. Çünki işdən kənarında daha çox uğurlarınız mümkündür. Bu gün ziyarətə getməyiniz yaxşı olar.



**SUTÖKƏN** - Qarşınızı kəsən maneələri dəf etmək üçün imkan qazanacaqsınız. Üstəlik, sevgi aləmində sürprizlərlə rastlaşacaqsınız. Səfərə çıxmaq, işgüzar söhbətlər aparmaq isə məsləhət görülür.



**BALIQLAR** - Təəssüf ki, Göy qübbəsi ixtiyarınızda olan bu təqvimin mübahisəli keçəcəyini bəyan edir. Ələlxüsus da saat 14-17 aralığı əhvalınız pozula bilər. Özünüzü ələ alıb neytral mövqə tutun.



**Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!**



**Marixuana çəkmək xərcəngə səbəb olur**

ABŞ Kaliforniya Universitetindən olan mütəxəssislər bu haqda "Cancer" jurnalında məlumat vermişlər. Belə ki, onlar marixuana çəkməklə müalicəyə tabe olmayana yumurtalıq xərcəngi arasında sıx əlaqənin olduğunu müşahidə etmişlər. Kanserojen effekt nəinki davamlı istifadə zamanı, həmçinin marağ naminə bir və ya bir neçə dəfə dadına baxarkən də formalaşır. 15-45 yaş arası əhali arasında daha intensiv şəkildə yayılan xəstəlik nəticə etibarilə müalicəyə çətin tabe olan və ümumiyyətlə olmayan şəkildə keçirilir və pis mühitin nəticəsidir. 192 xəstə və 292 sağlam xəstəni sorğudan keçirən mütəxəssislər belə nəticəyə gəlmişlər ki, marixuanadan istifadə prosesi iki dəfəyə qədər sürətləndirir.



Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYGAN

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cü məhəllə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:  
Zabil MÜQABİLOĞLU

Lisənziya N: B 114  
SAYI: 5.400